

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 218 (4717) 26 noyabr 2014-cü il. "Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Prezident İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib



Səh 2

8

Türkiyə Ermənistanla
sərhədləri açarsa,
bundan ermənilər
qazanacaq



11

Amerikanın sadə
vətəndaşları ölkəni öz
etirazları ilə çalxalamaq
ərəfəsindədir



16

"Prosinecki
Azərbaycan millisində
1.5 milyon avro
qazanacaq"



Prezident İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib

Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib. Zəngin təbii ehtiyatları ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Son illərdə dövlətimizin başçısının ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası tikilib və ya təmir olunub. Prezidentin sərəncam və tapşırıqlarına uyğun olaraq ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı gücləndirilib. Hökumət ucqar bölgələrdə müəllim çatışmazlığını aradan qaldırmaqla bağlı müvafiq proqram qəbul edib.

Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" və "Təhsilə dəstək" layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses davam etdirilir. Yüksək şəraiti, müasir təlim avadanlığı ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də Bakı Oksford məktəbidir. Məktəbin yeni binasında təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Bakı Oksford məktəbi 1998-ci ildə təsis olunub. Məktəbdə həm milli, həm də beynəlxalq təhsil standartlarını özündə ehs etdirən müasir proqram həyata keçirilir.

Məktəbin təsisçisi Mehriban Məmmədova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi ki, təhsil ocağının binası ən müasir tələblər səviyyəsində inşa olunub. Altımərtəbəli binanın ümumi sahəsi 30 min kvadratmetrdir. Bakı Oksford məktəbinin heyətində təhsilimizin inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb.

Prezident İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının rəmzi açılışını bildiren lenti kəsdi. Dövlətimizin başçısı Bakı Oksford məktəbi ilə tanış oldu. Məktəbin birinci mərtəbəsində Heydər Əliyev Muzeyi yaradılıb. Muzeydəki fotostendlər, əyani vəsaitlər ulu öndər Heydər Əliyevin siyasi, dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Bildirildi ki, məktəbdə təhsil dörd mərhələ üzrə keçirilir. "Məktəbə hazırlıq" mərhələsi 4-5 yaşında uşaqlar üçün nəzərdə tutulub. Bu mərhələdə uşaqlar Azərbaycan əlifbasını öyrənir, ingilis dili və hesab fənlərindən ilk biliklərə yiyələnirlər. Şagirdlər incəsənətə də xüsusi maraq göstərirlər. Bu baxımdan məktəbdə bir neçə "ART studio" fəaliyyət göstərir. Burada müxtəlif yaş qruplarından olan şagirdlər yaradıcılıq potensialını həyata keçirə bilirlər. Təhsil ocağında tez-tez incəsənət sərgiləri keçirilir və şagirdlərin əl işləri nümayiş olunur. Növbəti, "İbtidai siniflər" mərhələsi isə 6-10 yaşında uşaqlar üçün nəzərdə tutulub və tədris Kembric Beynəlxalq Proqramı üzrə keçirilir. Bu mərhələni bitirdikdə şagirdlər "Cambridge Checkpoint Primary" imtahanlarını verir-



lər. Məktəbdə aşağı yaş qrupları üçün kitabxana fəaliyyət göstərir. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılıb. Üçüncü mərhələ isə "Orta məktəb"dir. Bu mərhələdə 11-13 yaşında uşaqlar təhsil alırlar. Şagirdlər bu mərhələni bitirdikdə ingilis dili, riyaziyyat və təbiət fənləri üzrə yenidən "Cambridge Checkpoint Primary" imtahanları verirlər.

Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Məktəbdə yuxarı sinif



şagirdləri üçün müxtəlif dərəcələr fəaliyyət göstərir. Şagirdlər burada qədim el sənətlərini də sirlərini öyrənə biləcəklər. Prezident İlham Əliyevə məlumat verildi ki, sonuncu mərhələ olan "Tam orta məktəb" isə 14-18 yaşında uşaqlar üçün nəzərdə tutulub. Bu mərhələni bitirdikdə şagirdlər mərkəzləşdirilmiş imtahanları verərək Azərbaycan Respublikasının tam orta təhsil haqqında sənədinə malik olurlar. Məktəbdə informatika kabinetləri, fənn laboratoriyaları yaradılıb. Fizika, kimya və biologiya labora-

toriyalarının hamısı müasir tədris vasitələri ilə təmin edilib. Bu təhsil ocağında hər cür şəraiti olan yeməkkhana və müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı qurulub. Bildirildi ki, hazırda məktəbdə 550 şagird təhsil alır. Bunlardan 30 faizi ABŞ, Avstraliya, Böyük Britaniya, Fələstin, Hollandiya, İordaniya, İtaliya, Kanada, Rusiya, Tailand, Türkiyə və başqa ölkələrdən olan şagirdlərdir. Məktəbdə şagirdlərin təlim və tərbiyəsi ilə 100 müəllim məşğul olur. Onların arasında Böyük Britaniya, ABŞ, Kanada, Kolumbiya, İsveç, Rumıniya, Malayziya, Cənubi Afrika

Respublikası və Nigeriyadan olan müəllimlər də var.

Dövlətimizin başçısının gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, onların innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması haqqında verdiyi sərəncamlara əsasən, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Təhsilə dəstək" layihəsi çərçivəsində 2010-cu ilin noyabrında Bakı Oksford məktəbinin Şəmkir filialı fəaliyyətə başlayıb. Hazırda orada 220 şagird təhsil alır. Filialda Şəmkirle yanaşı, Gəncə, Gədəbəy, Tovuz, Qazax və digər ətraf rayonlardan gələn şagirdlərə ən yüksək səviyyədə təhsil verilir. 2013-cü ildə isə hər cür şəraiti olan "Campus" binası inşa edilib.

Bildirildi ki, Bakı Oksford məktə-

bində şagird-müəllim-valideyn interaktiv şəbəkəsi yaradılıb. Bu, valideynlərə şagirdlərin davamiyyəti, müvəffəqiyyəti, davranışı, ev tapşırıqları haqqda operativ-interaktiv məlumat əldə etməyə imkan verir. Məktəbin kitabxanası tədris planlarında nəzərdə tutulmuş fənlərə dair tədris-informasiya mənbələri ilə zənginləşdirilib. Məktəb fəaliyyətə başladığı gündən bir sıra nailiyyətlər əldə edib. Təhsildəki uğurlarına və yüksək standartlara görə Bakı Oksford məktəbi Kembric Beynəlxalq İmtahanlar Mərkəzi statusunu alıb. Bu statusa görə məktəb "Cambridge Checkpoint", "IGCSE" proqramlarının tədrisi, imtahanların keçirilməsi və Kembric Beynəlxalq Sertifikatını təqdim etmək hüququnu qazanıb. 2006-cı ildə isə təhsil ocağı Avropa keyfiyyət mükafatına layiq görüldü. Hazırda Bakı Oksford məktəbi məzunlarına "IGCSE", "A-LEVEL" sertifikatı və Azərbaycan Milli Sertifikatını verir. Təhsil ocağının heyətində abadlıq və quruculuq işləri görülüb. Bakı Oksford məktəbinin yeni binasının inşası bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bunlar ilk növbədə, şagirdlərin elmlərin sirlərinə daha dərinləndirən yiyələnmələri üçün hətərəfli imkanlar açır. Prezident İlham Əliyev təhsilin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.

Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq görülür

Prezident İlham Əliyev birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə tanış olub



Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olub. Prezident

İlham Əliyev birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olmaq üçün paytaxtın bir sıra ərazilərində olub, icra edilən layihələrin gedişi və həyata keçirilən yenidənqurma və inşaat işləri

ilə maraqlanıb. Dövlətimizin başçısı Bakı Olimpiya Stadionunun ətraf ərazilərində, mərkəzi küçə və prospektlərdə yol və nəqliyyat infrastrukturunun, Bayıl qəsəbəsindəki Su İdmanı Sarayının ətrafında həyata keçirilən abadlıq tədbirləri və

müxtəlif idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərin gedişi ilə də tanış olub. Azərbaycan Prezidenti İlham Əliyev işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.



Azərbaycan Prezidenti İlham Əliyev BBC Global News-un baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də BBC Global News-un baş icraçı direktoru Cim İqanı qəbul edib.

BBC Global News-un baş icraçı direktoru Cim İqan rəhbərlik etdiyi qurumun fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. O, Azərbaycanın tarixi, mədəni yüksəlişi və ölkəmizdə gedən inkişaf prosesləri barədə dolğun informasiyanın geniş tamaşaçı auditoriyasına çatdırılmasının önəmini vurğuladı. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar, müstəqillikdən sonra sürətli iqtisadi inkişaf proseslərinə nail olunması, ölkəmizdə azadlıq və demokratiyanın təmin edilməsi istiqamətində görülən işlər, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, respublikamızın energetika sahəsində qazandığı nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışdı. Prezident İlham Əliyev Azərbaycanın zəngin tarixi, mədəniyyəti, inkişaf prosesləri barədə obyektiv və qərəzsiz informasiyanın çatdırılmasının önəmini vurğuladı. Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



26 noyabr 2014-cü il

Londonda "Bu gün burada" adlı sərginin açılışı olub

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak ediblər



Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birləşmənin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün burada" ("Here Today") adlı sərginin açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərginin açılışında iştirak ediblər. Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib ki, bu sərgi həyatı təhlükə altında olan bütün heyvan növlərinin gözəlliyini, onların vacibliyi və müdafiəsinin önəmli vurğulamaq üçün yaxşı bir fürsətdir. Ümumdünya Parklar Konqresinin toplantısında iştirak etmək üçün Avstraliyaya səfərini xatırladan Leyla Əliyeva gələcək nəsillərin təbiəti qorumasının vacibliyini bildirib və bu istiqamətdə ölkəmizdə həyata keçirilən layihələrdən danışıb.

Leyla Əliyeva deyib: "Biz Azərbaycanda gəncləri ətraf mühitin mühafizəsi istiqamətində maarifləndiririk. Azərbaycan qədim ənənələrə və zəngin tarixə malik olan ölkədir. Şərqi ilə Qərbin qovuşuğunda yerləşən ölkəmizdə Şərqi müdrikliliyi, Qərbi tərəqqisi var. Ötən müddətdə Azərbaycan tarixi İpək Yolunda əsas mərkəzə çevrilib. Azərbaycanın tolerantlıq, dialoq və yeni fikirlər ölkəsinə çevrilməsinin mədəniyyətimizin inkişafına böyük təsiri olub. Avropa, Asiya və Orta Şərqi arasında nadir coğrafi mövqedə yerləşmək gözəl landsaftlar yaratmaqla tək-cə mədəniyyətimizə yox, həm də təbiətimizə təsir edib. Azərbaycan qarlı dağlar, göllər, çaylar, sıx meşələr, ovalıqlar və çəmən-



liklər ölkəsidir. Dünyada mövcud olan on bir iqlim qurşağından doqquzu Azərbaycanda var və bu, çox zəngin biomüxtəliflik yaradır. Buna görə üç il bundan əvvəl biz "Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq" İctimai Birləşməni - IDEA-nı yaratdıq. Hələ qət

edəcəyimiz yolun əvvəlində olmağımıza baxmayaraq, biz artıq bir çox layihələr həyata keçirmiş və müsbət nəticələr əldə etmişik. Bizim bəzi layihələrimizə Azərbaycanda yaşayan 3 milyon gənci təmsil etmək məqsədilə 3 milyon ağacın əkilməsi, çöl

ceyrinin vəhşi təbiətə buraxılması və 8 mindən artıq uşağın ətraf mühiti qorumaq üçün maarifləndirilməsi kimi işlər daxildir. Biz, həmçinin təbiətimizin məşhur "beşliyi"ni müəyyən etmişik. Bu, qonur ayı, boz qurd, qartal, ceyrən və Qafqaz bəbiridir".

Leyla Əliyeva Azərbaycanda Qafqaz biomüxtəlifliyi sammitinin keçirildiyini, ölkəmizin Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birləşmənin üzvü olduğunu xatırladı, hazırda isə Qafqaz bəbirini məhv olmaq təhlükəsindən qurtarmaq və təbiətə qaytarılmasını təmin etmək üçün Dünya Vəhşi Təbiəti Mühafizə Fondu, Pantera təşkilatı və bu sahədə fəaliyyət göstərən digər təşkilatlarla sıx işlərin aparıldığını bildirdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti sərginin ərəsəyə gəlməsində əməyi olanlara minnətdarlığını çatdırdı, təbiəti qorumağın vacibliyini bir daha qeyd etdi.

Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birləşmənin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş tədbirin yüksək səviyyədə keçdiyini vurğulayan qurumun baş direktoru Culian Marton Lefevre bugünkü tədbirin onun üçün daha əlamətdar olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və dünyada maraqlı layihələri ilə tanınan IDEA İctimai Birləşmənin rəhbəri Leyla Əliyevanın tədbirdə iştirakı sərgini daha da maraqlı edib. Baş direktor IDEA-nın layihələri barədə məlumatlı ol-

duğunu deyərək, bu layihələrin dünyada gənc ekoloji maarifləndirmə işlərinə töhfə verdiyini diqqətə çatdırdı.

Londonda "Bu gün burada" adlı sərginin açılışı olub

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak ediblər



Əvvəli Səh. 4

Rəhbərlik etdiyi təşkilatın ötən 50 ildə uğurlu yol keçdiyini və bir çox nailiyyətlər qazandığını deyən Culian Marton Lefevre bundan sonra da planetin flora və faunasının qorunması istiqamətində mühüm tədbirlər reallaşdıracaqlarını vurğuladı. "Bu gün buradayıq, sabah da bir yerdə olaq", - deyən baş direktor təşkilatın fəaliyyətinə göstərdikləri diqqətə görə bir daha hamıya təşəkkür etdi.

Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin və "Baku" jurnalının dəstəyi ilə baş tutan sərgiyə böyük maraq göstərən London sənətsevərlərinə müasir incəsənətin müxtəlif istiqamətlərini təmsil edən əsərlər təqdim edilib. Sərgidə müxtəlif ölkələrin müasir incəsənət nümayəndələri ilə yanaşı, Azərbaycan rəssamları da təmsil olunur. Leyla Əliyeva, Aida Mahmudova, Fərid Rəsulov, Rəşad Ələkbərov sərgiyə maraqlı kompozisiyaları ilə qatılıblar. Bundan əlavə, sərgidə Corc Kondo, Teysi Emin, Endi Varol, Qavin Turk, Piter Bleyk, Duqlas Qordon, Stefani Kveyle və müasir incəsənətin digər tanınmış nümayəndələrinin nəslə kəsilməkdə



olan flora və fauna növlərini əks etdirən əsərləri nümayiş etdirilir. Sərginin keçiril-

məsində məqsəd ekosistemin və onun mühafizəsinin əhəmiyyəti barədə ictimai maa-

rifləndirmə aparmaq və bu istiqamətdə sosial məsuliyyəti gücləndirməkdir. Sərgini ziyarət edənlər də o fikirdədirlər ki, burada təqdim olunan əsərlərin hər biri özlüyündə müasir dünyanın belasına çevrilən qlobal ekoloji təhlükənin yaratdığı risklərin azaldılmasına xidmət edir. Bu istiqamətdə Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin fəaliyyəti də böyük maraq doğurur. Bir sıra ekoloji problemlərin həlli, o cümlədən flora və fauna növlərinin qorunması ilə bağlı ciddi layihələr həyata keçirən IDEA-nın bu fəaliyyətinin sənətə də transfer etməsi mütəxəssislər tərəfindən maraqla qarşılanır. Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyə 160 ölkədən 1200 hökumət və qeyri-hökumət təşkilatı daxildir. Birliyin "Qırmızı kitab"ı vətəni təbiətin, eləcə də təhlükə altında olan növlərin qlobal mühafizəsi üzrə ən əhatəli məlumat toplusu hesab edilir. Sərgi dekabrın 17-dək davam edəcək.

Orxan İsmayilov
AzərTAc-ın xüsusi müxbiri
London

26 noyabr 2014-cü il

Əli Həsənov: “İranda güclü olması ona dost Azərbaycan dövlətinin də xeyrinədir”



İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu ölkənin kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşüb. Əli Həsənov bildirib ki, İran zəngin dövlətdir və qədim dövlətçilik tarixinə malikdir. İranda güclü olması ona dost Azərbaycan dövlətinin də xeyrinədir. Rəsmi Bakı hesab edir ki, Azərbaycanın da güdrətli dövlətə çevrilməsi İranda maraqlarına uyğundur. Ölkəmizin iqtisadi inkişafı haqqında məlumat verən Baş nazirin müavini deyib ki, artıq Azərbaycan dünyada sürətlə inkişaf edən dövlətlər sırasına çıxıb. Son 5 ildə Azərbaycan sənaye və istehsal potensialına görə dünyada ilk yerlərdən birini tutur. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir ki, ölkədə inflyasiya cəmi 2 faiz təşkil edir. Ötən 10 il ərzində 1 milyon 200 min yeni iş yeri açılıb. Ümumi daxili məhsul istehsalı cari ilin yekununa görə 76 milyard dollar, onun adambaşına düşən hissəsi isə 8 min dollar təşkil edib. Orta aylıq əmək haqqı 580 dollara, orta aylıq pensiya isə 224 dollara çatıb. Gələn il büdcə gəlirlərinin 28 milyard dollar, xərclərinin isə 33 milyard dollar olacağı proqnozlaşdırılır.

İran-Azərbaycan əlaqələrindən danışan Əli Həsənov qeyd edib ki, bu əlaqələrin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1970-ci illərdə qoyub və 1990-cı illərdə davam etdirib. Baş nazirin müavini görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münafiqəsindən də bəhs edib. Bildirib ki, Ermənistan kənar qüvvələrin dəstəyi ilə Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib. Bu işğalın nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və məcburi köçkün kimi yaşamağa məhkum edilib. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması haqqında 4 qətnamə qəbul edib. Lakin Ermənistan bu qətnamələrin şərtlərini yerinə yetirmir. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə heç nə qazanmayıb. Bu dövlət iqtisadi cəhətdən tənəzzülə uğrayıb. Ötən il 120 min adam aclıq və səfalətdən bezərək Ermənistanı birdəfəlik tərk edib. Rəsmi Yerevan yürütdüyü işğalçılıq siyasətinin nəticəsində bölgədə həyata keçirilən bütün beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdən kənar qalıb. Halbuki Ermənistan işğalçılıq siyasətindən əl çəkəndi, bu layihələrə qoşularaq iqtisadi inkişafa qədəm qoya bilərdi. Əli Həsənov vurğulayıb ki, bu gün dünyada ədalətsizlik hökm sürür. BMT-nin Liviyaya qarşı qəbul etdiyi qətnamə 2 saat ərzində yerinə yetirildi. Lakin Ermənistan qarşı qəbul olunan qətnamələr kağız üzərində qalır. İnsan hüquqlarından çox danışılır. İnsan hüquqlarından danışanlar bəzi ölkələrdə baş verən qətlərə göz yumurlar. Bu ölkələrdə hər gün yüzlərlə adam öldürülür. Baş nazirin müavini diqqətə çatdırıb ki, İran həmişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münafiqəsinə obyektiv yanaşmış, ölkəmizin ərazi bütövlüyünü tanıyıb, beynəlxalq təşkilatların tədbirlərində mövqeyimizi dəstəkləyib. Azərbaycan öz torpaqlarının itkisi ilə heç zaman barışmayacaq. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməzsə, Azərbaycan öz torpaqlarını istənilən yolla azad etməyə qadirdir. İran Prezidenti Həsən Ruhinin bu yaxınlarda Azərbaycana etdiyi səfərə toxunan Baş nazirin müavini bu səfərin qarşılıqlı əməkdaşlıq əlaqələrimizin inkişafında xüsusi rol oynayacağını vurğulayıb. Qeyd olunub ki, ticarət, səhiyyə, təhsil, sosial müdafiə, humanitar məsələlərdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə ehtiyac var.

Əli Həsənov Əli Rəbii Azərbaycan səfərə dəvət edib. İranda kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii söhbətinə “Biz bir-birimizə dayacağıq” sözləri ilə başlayaraq iki dəfə Azərbaycanda olmasını, xalqımızın ulu öndəri Heydər Əliyev ilə görüşünü xatırlayıb. Nazir deyib: “Azərbaycanın inkişafı bizi çox sevindirir. Hər iki dövlət inkişaf etdikcə strateji tərəfdaşa çevrilir”. İran ilə Azərbaycanın həssas regionda yerləşdiklərinə görə əlaqələrinin genişləndirilməsinə zəruri hesab edən Əli Rəbii səhiyyə, sosial sığorta, ticarət, narkotik maddələrin qaçaqmalçılığının qarşısının alınması sahələrində daha əhatəli əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanın İranda səfiri Cavanşir Axundov və Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov da iştirak ediblər.

Rabil Kətanov
AzərTAC-ın xüsusi müxbiri
Tehran

Görkəmli bəstəkar, pedaqoq və zərb alətləri ifaçısı Həsən Rzayevə həsr olunmuş yaradıcılıq axşamı

Professor Nərgiz Paşayeva: “Belə insanların ömrü fiziki meyarla ölçülmür. Musiqisi yaşayır, o da yaşayacaq”



“ÜNS” Yaradıcılıq Səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə görkəmli bəstəkar, pedaqoq və zərb alətləri ifaçısı Həsən Rzayevə həsr olunmuş yaradıcılıq axşamı keçirilib. AzərTAC xəbər verir ki, konsertdən əvvəl jurnalistlərə müsahibə verən gənc istedadlı musiqiçi Allahyar Vəzirov Həsən Rzayevin sonuncu tələbələrindən olduğunu bildirib. Diqqətə çatdırıb ki, H.Rzayev çox sadə, təmkinli, incə qəlblə bir insan olub. Onun şərəfli ömrü və sənət yolu bizim üçün örnəkdir.

Tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə Həsən Rzayevin Azərbaycan musiqi sənətinə verdiyi dəyərli töhfələrindən danışdı. O deyib: “Elə insanlar var ki, onlar öz təvazökarlıqları ilə həmişə seçilir. Buna baxmayaraq, onların musiqi həyatımızda buraxdıqları iz böyük olur. Biz onları tədriscən tanıyıb dərk edirik. Xatirə gecəsinə toplaşdığımız Həsən Rzayev də belə insanlardandır”.

Qeyd olunub ki, Həsən Rzayev 1928-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Onun atası Hüseyn Rzayev teatr rejissoru, anası parlaq opera sənətkarı, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında məşhur Ərəbzəngi partiyasının ilk ifaçısı olan SSRİ Xalq artisti Həqiqət Rzayeva idi. Həsən Rzayevin qardaşı isə tanınmış bəstəkar, skripkaçı Xalq Artisti, professor Azər Rzayevdir. Musiqiyə həmişə bu ailədə böyük maraq olub. Ailənin uşaqları da səhnəyə çox kiçik yaşlarında çıxıblar. Həsən Rzayev kiçik uşaq ikən “Leyli və Məcnun” operasında mədrəsə səhnəsində rol alıb. Vurğulanıb ki, Həsən Rzayevin həyatı doğrudan da fədakar bir musiqiçinin həyatıdır. O, 1953-cü ildə Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyasını) bəstəkarlıq və zərb alətləri ifaçılığı ixtisasları üzrə bitirib və burada pedaqoji fəaliyyətə başlayıb. Onun fakültəyə rəhbərlik etdiyi dövr bu tədris ocağının tarixində parlaq illərdir. Həsən Rzayev Azərbaycanda hələ çox az tanınan zərb alətlərini dinləyiciyə tanıdıb. Parlaq ifaçı olan Həsən Rzayev eyni zamanda zərb alətlərinin repertuarında qıtlığı hiss edərək gözəl əsərlər yaradıb. Onun bəstəkarlıq yaradıcılığı “Babək” simfoniyası, “Uzaq sahillərdə” simfonik-poeması, truba və simfonik orkestr üçün konsert, “Cahargah” rapsodiyası, estrada-simfonik orkestr üçün əsərlər, musiqili komediya, həmçinin dram tamaşalarına bəstələnən musiqilər də daxil olmaqla, demək olar ki, bütün janrları əhatə edir.

Ən məşhur əsəri isə bu gün də sevilə-sevilə dinlənən “Cahargah”dır. Həsən Rzayev 2000-ci ildə bizi tərk etsə də, xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Bu gün onun işini tələbələri davam etdirirlər.

Xatirə gecəsində Həsən Rzayevin zərb alətləri üzrə tələbəsi, virtuoz ifaçı, Çıxaqoda təcrübə keçmiş Allahyar Vəzirov da iştirak edib. Qeyd edək ki, gənc musiqiçi Amerikada təhsilini davam etdirib və ABŞ-da Ağ Evdə Laura və Corc Buşun qarşısında çıxış edib. Allahyar Vəzirovun ifasında Həsən Rzayevin əsərləri ilə yanaşı, onun müəlliminə həsr etdiyi musiqi də alqışlarla qarşılanıb. Sonda çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva bildirib ki, bu çıxış əslində planlaşdırılmamışdı: “Məsələ burasındadır ki, Həsən Rzayevin oğlu, sizin yaxşı tanıdığınız Atəş Rzayev teatrımız fəaliyyətə başladığı vaxtdan bizimlə birgə təmənnsəz, heç bir mükafat, heç nə tələb etmədən çalışır. Sadəcə işləmək istədiyinə görə çalışır. Həsən Rzayev yaşasaydı, bu gün biz onun 85 yaşını qeyd edəcəkdik. Lakin belə insanların ömrü fiziki meyarla ölçülmür. Musiqisi yaşayır, o da yaşayacaq. Şagirdi yaşayır, o da yaşayacaq. Oğlu yaşayır, deməli, hər şey davam edəcək”. Daha sonra bəstəkarın oğlu Atəş Rzayev tədbirin təşkilində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.

Azərbaycan və Türkiyə, eləcə də “Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” arasında rəqabət ola bilməz



“Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” arasında gələcək iş birliyinin yollarını təyin etmək, yeni əməkdaşlıq səhifəsini açmaq məqsədilə “Türk Hava Yolları” Yönetim Kurulu başkanı Hamdi Topçunun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 25-də Bakıda səfərdə olub.

AzərTAC xəbər verir ki, səfər zamanı “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov və “Türk Hava Yolları”nın Yönetim Kurulu başkanı Hamdi Topçu iki qardaş ölkə arasında hava əlaqələrinin daha da möhkəmləndirilməsi, milli aviasiya şirkətlərinə əlverişli mühit yaradılması məsələlərini müzakirə ediblər. Dostluq şəraitində keçən görüşdə “Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” arasında gələcəkdə “açıq səma” çərçivəsində fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb, şirkətlərin texniki heyətlərinə bu istiqamətdə müzakirələrə başlamaq tapşırılıb.

Hələ ötən şənbə və bazar günləri Ankara Universitetində erməni yazar Hrant Dinkin adını daşıyan bir vəqfinin təşkilatçılığı ilə "Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi" mövzusunda beynəlxalq konfrans keçirilmişdi. Sözügedən konfransa Türkiyə, Ermənistan, ABŞ və Fransanın (?!-R.R.) müxtəlif universitetlərinə nümayəndələr qatılıb.

Söz yox ki, belə bir konfransın keçirilməsi əvvəlcədən planlaşdırıldığına görə, çıxışçıların da sərhəd qapısının açılmasına yönəldilmiş çıxışları qabaqcadan hazır olub. Beləliklə, çıxışçılar heç bir şərt olmadan Türkiyə və Ermənistan sərhədlərinin açılmasının tərəfdarı qismində bəlağətli, bir-birlərinə xoş gələn nitqlər söyləyiblər. Konfransla bağlı Hrant Dink Vəqfinin saytında yerləşdirilən məlumatda da qeyd olunub ki, sərhəd qapılarının möhürlənməsi təkcə hər iki tərəfdəki insanların həyatını deyil, çoxlu sayda erməni əhalinin yaşadığı müharibə vəziyyətindəki Suriya da daxil olmaqla, bütün bölgəyə təsir göstərir. Eyni zamanda qeyd olunub ki, sərhədlərin bağlı olmasına səbəb Dağlıq Qarabağ münaqişəsidir. İddia edilib ki, sərhədlərin bağlı olması münaqişənin həllinə müsbət təsir göstərmir, münaqişənin həllini daha da mürəkkəbləşdirir...

Söz yox ki, bu amilin yenidən qabardılması arxasında bir çox qaranlıq məqamlar dayanıb və bu məqamlarda maraqlı faktorun olması da sirr deyil. Daha dəqiq desək, burada Qərbin hazırkı Türkiyə iqtidarına qarşı yönəltdiyi təzyiqlərinin dayanması da şübhəsizdir. Ancaq maraqlıdır, bu vaxta qədər Alican sərhəd-keçid məntəqəsinin 1993-cü ildən üzü bu yana qapalı qalmasından sonra, (Türkiyə Ermənistanla sərhədini 1993-cü il aprelin 8-də bağlayıb. Buna səbəb Ermənistan silahlı qüvvələrinin həmin vaxt Kəlbəcər rayonunu işğal etməsi olub) indi belə bir addım atması Azərbaycanla yanaşı, Türkiyə cəmiyyətində, ictimai rəyində necə qarşılana bilər?

Yusuf Halaçoğlu: "Ermənistan Türkiyəyə hər hansı əl uzadırsa, Türkiyənin o əli sıxmasından söhbət gedə bilməz"

Faruk Loğoğlu: "Türkiyə Ermənistanla dafələrlə xəbərdarlıq edib ki, beynəlxalq hüquq normalarına əsasən Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz geri çəkilsin"

"Türkiyədə heç bir "möhürlü qapı" yoxdur. Möhürü açılacaq qapı varsa, o da ermənilərin açacağı qapılardır. Bu günə qədər ermənilərin bizə qarşı yönəldikləri "soyqırımı" iddialarını puça çıxarmaq üçün ən önəmli arxivlər qapısı möhürlü Boston arxivi və daşnakların digər ölkələrdəki arxivləridir". Bunu Türkiyənin müxalifətdə olan Milliyətçi Hərəkat Partiyasının (MHP) parlament fraksiyasının həmsədr, tarixçi professor Yusuf Halaçoğlu söyləyib.

O bildirib ki, Rusiyanın dəstəyini alan Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənistanın Türkiyəyə qarşı "soyqırımı", torpaq iddiaları olduğunu xatırladan tarixçi deyib ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanıyır: "Türkiyə təbii ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanla qarşı sanksiya tətbiq etməli idi və bu sanksiya da tətbiq edilib. Burada heç bir möhürlü qapıdan da söhbət gedə bilməz. Ermənistan Türkiyəyə hər hansı əl uzadırsa, Türkiyənin o əli sıxmasından söhbət gedə bilməz. Möhürlü qapılar, yəni sərhədlər möhürlü şəkildə qalmalıdır, bunun da günahkarı Ermənistandır".

"Türkiyə-Ermənistan sərhəd qapılarının möhürlü olması Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin nəticəsidir. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün o qapılar həmin vaxt bağlanıb". Bu fikirləri isə digər müxalifətdə olan partiyaların - Cümhuriyyət

Xalq Partiyasının (CHP) Adanadan olan millət vəkili, Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyə Xarici İşlər Nazirliyinin İcra Aparatının keçmiş rəhbəri Faruk Loğoğlu sözügedən məsələyə münasibətdə deyib.



Türkiyə iqtidarı bunu edəcəkmi?

Azərbaycanla yanaşı, qardaş ölkənin bir çox tanınmış siyasətçiləri və vətəndaş cəmiyyəti Ermənistanla sərhədlərin açılması qərarına qəti etiraz edir

F.Loğoğlu deyib ki, bu cür konfransların Türkiyənin rəsmi xarici siyasətinə heç bir təsiri yoxdur, olmamalıdır və ola bilməz: "İşğal faktı aradan qaldırılmayıb. İndi sərhədlərin açılması barədə hər hansı söhbətin gəlməsi Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaqdır. Türkiyə Ermənistanla dafələrlə xəbərdarlıq edib ki, beynəlxalq hüquq normalarına əsasən Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz geri çəkilsin. Amma Ermənistan bu xəbərdarlıqlara və torpaqların işğaldan azad edilməsi barədə beynəlxalq təşkilatların qəbul etdiyi qərarların heç birinə əməl etməyib. Ona görə də Türkiyənin belə konfranslar nəticəsində möhürlü qapıları açmaq barədə düşünməsi Ermənistanı işğalçı siyasətini genişləndirməsi istiqamətində cəsərləndirə bilər. Digər tərəfdən, işğal edilmiş torpaqlar qardaş Azərbaycanın torpaqlarıdır. "Möhürlü qapılar" adı altında konfranslar nəticəsində Türkiyənin rəsmi siyasətinə dəyişikliklər edilməsi qardaş Azərbaycanla Türkiyə arasında münasibətlərin kəskinləşməsinə və pisləşməsinə səbəb ola bilər. Bu da qəbul edilmez durumdur".

Zahid Oruc: "Türkiyə-Ermənistan sərhədləri bağlı qalmaqda davam etməlidir"

Bayaq da qeyd edildiyi kimi, Türkiyədə olduğu kimi, bu məsələdə Azərbaycan ictimaiyyəti də etirazçı münasibətini səsləndirməkdədir. Belə ki, ölkə parlamentarisi Zahid Oruc deyib ki, Hrant Dinkin yarımçıq qalmış ideyaları üzərində iş aparana dünya hazırkı aparıcı tendensiyaları ilə nə qədər üz-üzə durduqlarının fərqi deyildir: "Bəlkə də 8 ay, 1 il əvvəl həmin fondlar, onların beynəlxalq aləmdəki tərəfdarları və Türkiyə-Ermənistan arasında sərhədlərin açılmasından çox böyük fayda götürəcək qüvvələr belə konfranslar keçirsələr, biz onlara tarixdən misal gətirməklə cavab verəcəkdik. Amma Rusiya və Ukrayna arasında məlum hadisələr və Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsi bizi təzə arqumentlərlə təchiz edib. Necə olur ki, Qərb dairələri sərhədlərin açılmasını nəzərdə tutan Türkiyə və Ermənistan arasında imzalanmış Sürix

protokollarını bu ölkələrin parlamentlərinə göndərdirlər, bu dövr ərzində protokolların parlamentlərdə təsdiqlənib həyata keçməsi üçün informasiya dəstəyi, diplomatik-siyasi dairələrin əli ilə, təzyiqlərlə bu protokolları

Millət vəkili Fazil Mustafa isə öz növbəsində bildirib ki, Ermənistanla sərhədlərin açılması yönündə addımın atılması Türkiyənin özünün ziyanına olar. Onun qeyd etdiyinə görə, Türkiyə cəmiyyətində Türkiyə hökumətini yönləndirməyə çalışan qüvvələr var: "Həmin qüvvələr iddia edirlər ki, sərhədlərin bağlı olmasının Qarabağ məsələsinə bir faydası yoxdur, Azərbaycan bir şey edə bilmir, gərək özümüz bir şeylər düşünek. Amma bu, faydasız yanaşmadır, fərqli bir yol izlənməsi vacibdir. Qüvvələrin səfərbərliyə alınaraq bu problemin həllində iştirak etdirilməsi yolunu tapmalıyıq. Çünki Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Türkiyə üçün də eyni situasiyanı yaradır, Türkiyə də gələcəkdə bunun əziyyətini çəkəcək. Çünki erməninin Türkiyəyə güvensizliyi bəlkə də Azərbaycana güvensizlikdən daha artıqdır. Zaman-zaman belə tədbirlər keçirilir, belə mesajlar verilməyə çalışılır. Gərək biz buna qarşı əks arqumentlərimizi ortaya qoyaq, Türkiyə cəmiyyətinin diqqətinə çatdıraq. Əgər belə olmasa, müəyyən mənada bu tendensiya genişlənəcək. Biz də Türkiyədə belə konfranslar, tədbirlər keçirməli, Türkiyə cəmiyyətinə mesajlarımızı çatdırmalıyıq. Nəzərə çatdırmalıyıq ki, sərhədlərin açılması yönündə addımın atılması Türkiyənin özünün ziyanına dir".

Türkiyədəki ermənipərəst qüvvələr və Ermənistan rəhbərliyinin ciddi-cəhdlərinə baxmayaraq, Türkiyə-Ermənistan münasibətlərinin Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bərpa edilməsi əsla mümkün deyil

Göründüyü kimi, bu gün istər Türkiyədəki ermənipərəst qüvvələr, istərsə də Ermənistan rəhbərliyi Ankara-Yerevan danışıqlarında Azərbaycanın maraqlarının şərt kimi qoyulmasının əleyhinə olsalar da, Bakının maraqları təmin olunmadan Türkiyə-Ermənistan münasibətlərində hər hansı irəliləyişin olacağı mümkün deyil.

Türkiyə rəsmiləri də Ankara-Yerevan münasibətlərinin Azərbaycanın maraqları nəzərə alınmadan normalaşmasının mümkün olmadığını bildirdilər. Türkiyə Baş nazirinin müavini Yalçın Ağdoğan və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü Məzhər Bağlı Türkiyə-Ermənistan münasibətlərinin bərpası prosesində Azərbaycanın maraqlarının nəzərə alınmalı olduğunu və Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkün olmadığını bildirdilər. Digər tərəfdən, Dağlıq Qarabağ problemi artıq Azərbaycan üçün nədir, Türkiyə üçün də o mənəni kəsb edir. Dolayısı ilə bu, Ankara üçün mill məsələdir. Milli məsələnin nə olduğunu anlamıyaq üçün isə ən azından millət olmaq lazımdır.

Bu gün Türkiyədəki ermənipərəst qüvvələr və Ermənistan rəhbərliyinin ciddi-cəhdlərinə baxmayaraq, Türkiyə-Ermənistan münasibətlərinin Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bərpa edilməsi əsla mümkün deyil. Ən azından ona görə ki, Türkiyə hakimiyyətində kimin olmasından asılı olmayaraq, belə bir addımın atılması siyasi intihardan başqa bir şey deyil. Digər tərəfdən isə, Türkiyə ilə Azərbaycan arasında həyata keçirilən önəmli enerji layihələri nəzərə alınsa, çətin ki, Ankara bu layihələri iqtisadi böhran içində boğulan Ermənistanla münasibətlərinə dəyişsin. Bu gün Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasının labüdlüyündən ağız dolusu danışılarsa da, bu istiqamətdə addımlar atılsa da, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, Ermənistan rəhbərliyinin Türkiyəyə qarşı "soyqırımı" və ərazi iddiaları yaddaşlardan silinmədikcə, tərəflər arasındakı münasibət zülmətə açılan qapıdan başqa bir şey olmayacaq.



AXCP satqıncılıqdan əl çəkməyəcək...

RÖVŞƏN

rovsen.rasulov@mail.ru

Bəli, Azərbaycanınkindən daha çox Ermənistanın Xalq Cəbhəsi Partiyasına bənzəyən, amma ki, "Azərbaycan" adı ilə simulyasiya edərək, məhz erməni maraqlarına nökrçilik edən AXCP bəyanat yayıb. Bəyanat da ki, nə bəyanat! Həmin söz yığnağında sadəcə görünən odur ki, "AXCP bu yoldan dönməyəcək". Yəni AXCP satqıncılıqdan əl çəkməyəcək. Hələ bu harasıdır ki?! Lazım olsa, Azərbaycanda mövcud olan demokratik mühitə elə bir zərbələr vurmağa cəhdlər göstərəcək ki, erməni köpəyüşü buradakı həmtaylarına, yəni cəbhəçilərə "bravo eee, axbercan!" deyəcək. Bə nədi?!

Götürək Batumi məsələsini...

Çünki erməni köpəyoğlu yaxşı bilir və görür ki, buradakılar onların kəşfiyyatına işləyən Rauf Mirqədirovu, Leyla və Arif Yunusları necə müdafiə edirlər. Üstəlik bəyanat da verirlər ki, geriye-zada çəkilməyəcəyik, ermənilərə, ermənilərin Avropadakı lobbisinə daha da canı-dildən xidmət göstərəcəyik! Əlbəttə ki, Xədicə İsmayıl da bu yandan AXCP-nin yaydığı bəyanat arxasından öz işini görəcək. Məsələn, götürək Batumi məsələsini. Orada baş verən ermənipərəstliyə qarşı çıxan oğullara qarşı kampaniya başladacaq Xədicə İsmayıl. Necə ki, Batumidə erməni lobbisinin Azərbaycana qarşı sərgi keçirmək istəyinin qarşısını alanlara qarşı sosial şəbəkədə təhqir etdi. AXCP sədri Əli Kərimli də dərhal bundan vəcdə gələrək, bəyanat yaydı. Yaydı və sübut etdi ki, nəinki Xədicə İsmayıl, eləcə də onların özləri öləne qədər, yox-yox, gəbərəne qədər erməniyə işləyəcəklər. İşləmək nədir, hətta bu yollarından geri çəkilməyəcəklər.

Milli satqınlarsız Azərbaycan!

Bunlar bir amili unudurlar ki, belə milli satqıncılıqları ilə heç də uzağa gedə bilməyəcəklər. Çünki belə yolun uzunluğu uzağı 30-40 metr olur. Ondən oyana-sı isə dərədir. Dərin, ucu-bucağı görünməyən qaranlıq dərə. Bax, onda bu gün nökrçilik etdikləri erməni köpəyüşü bunlara quyruq verməyəcək. Üstəlik həmin dərənin qaranlığına bir-iki dəfə hav-huv edib, qaçıb girecəklər öz yuvalarına. Maraqlıdır, onda görəsən kim bəyanat verəcək? Xədicə İsmayıl? Yox, qardaş, Xədicə-mədicə də onda olmayacaq. Onda milli satqınlarsız Azərbaycan olacaq!

Daxili işlər naziri polisin sınavı və kiçik rəis heyəti vəzifələrində işləmək istəyənləri Sumqayıtda qəbul edəcək

Polisin sınavı və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Abşeron, Qobustan, Qubadlı, Zəngilan rayonlarının və Sumqayıt şəhərinin sakinləri noyabrın 29-da saat 12.00-da Sumqayıt Şəhər Polis İdarəsində Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən qəbul ediləcəklər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Türkiyə Ermənistanla sərhədləri açarsa, bundan ermənilər qazanacaq

Son günlərin ən aktual mövzularından biri Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsidir. Hazırda Türkiyədə ermənipərəst qüvvələrin əli ilə bu istiqamətdə müxtəlif tədbirlər keçirilir. Belə desək, sərhədlərin açılması üçün ermənilər Türkiyə dövlətinə təsir etmək üçün bütün imkanlarını işə salıblar. Bəs necə olacaq? Sərhədlər açılarsa, hansı ciddi nəticələr yaşana bilər?

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa "SƏS" qəzetinə açıqlamasında bildirib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına mexaniki məsələ kimi baxılmamalıdır: "Əgər Türkiyə tərəfinin buna ciddi bir əsaslandırılması varsa, qardaş dövlət bunu Azərbaycan üçün də müəyyənləşdirməlidir. O mənada ki, tutaq ki, sərhədlər açılarsa, Azərbaycan və Türkiyə üçün nə faydası ola bilər? İlk olaraq bunlar əsaslandırılmalıdır. Bu məsələ əsaslandırılmadan sərhədlərin açılması böyük problemlərin yaşanmasına gətirib çıxaracaq. Çünki bu, Azərbaycan üçün həssas bir mövzudur. Ola bilsin ki, Türkiyənin düşündüyü hansısa faydalı məqamlar var, amma bizim xəbərimiz yoxdur. Biz düşünürük ki, belə bir məqam ortada yoxdur. Ermənilərdən kimə fayda gəlib ki, biz də faydalanaq. Məsələ bir az müəmmalıdır.

Bəlkə də ermənilər yalançı erməni soyqırımı sayəsində hansı addımların atılacağı ilə bağlı Türkiyəyə hansısa vədləri veriblər. Ancaq istənilən halda bu məntiqli bir şey deyil. Əgər sərhədlər açılarsa, Azərbaycan tərəfi Türkiyənin bu addımını pisləyəcək, buna mənfi yanaşacaq və bu, Türkiyənin özünə xoş olmayan nəticələr yaşadacaq".

Türkiyə-Ermənistan sərhədlərinin açılmasının yalnız ermənilərə qazanc verə biləcəyini "SƏS" qəzetinə açıqlayan



Fazil Mustafa: "Sərhədlər açılarsa, bu, Türkiyənin özünə xoş olmayan nəticələr yaşadacaq"

"Azəri-Türk Qadınları" İctimai Birliyinin sədri Tənzilə Rüstəmханlı bildirib ki, ermənilər 2015-ci ilə ciddi şəkildə hazırlaşırlar: "Türkiyədə baş nazir Əhməd Davudoğlunun baş müşaviri ermənidir. Ümumiyyətlə, qardaş ölkədə bir sıra

çox mühüm postlarda ermənilər oturlar. Bu zaman necə olmalı idi ki? Bəs biz nə etməliyik? Biz bu məsələdə Türkiyəyə ümid olmamalıyıq. Türkiyə heç bir şey edə bilməyəcək. Ümid özümüzədir. Bəs biz neyləməliyik ki, qardaş ölkədə ermənilərin hiylələrinin qarşısını alaıq!? Biz bütün gücümüzü ortaya qoyaraq Türkiyədə ermənilərin əleyhinə böyük təbliğatlar aparamalıyıq, onları ifşa etməliyik. Onların işğal etdiyi torpaqlarda tökdüyü qanları, tö-



Tənzilə Rüstəmханlı: "Biz bu məsələdə Türkiyəyə ümid olmamalıyıq"

rətdiyi vəhşilikləri filmlər və başqa üsullarla Türkiyədə hər kəsə çatdırma-lyıq. Ermənilərin qarşısını almalıyıq. Bir sözlə, biz nə yolla olur-olsun, Türkiyənin gündəmində oturmalıyıq".

Samir Feyruzov

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Dövlət Sərhəd Xidmətinin (DSX) Naxçıvan, Horadiz, Şəmkir və Yevlaxda yerləşən hərbi hissələrində gənc əsgərlərin hərbi anda gətirilməsi münasibətilə təntənəli tədbir keçirilib. DSX-nin mətbuat mərkəzindən AzərTAc-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin bu münasibətlə şəxsi heyətə təbrik telefonqramını çatdıran hərbi hissə komandirləri Azərbaycan sərhədçilərinin dahi öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadıq olmaları ilə fəxr etdiklərini, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında şərəflə xidmət etməkdən qürurlu olduqlarını bildiriblər. Gənc əsgərlərin valideynləri çıxış edərək övladlarını təbrik edib, onlara sərhədçi təlimi keçmiş hərbi qulluqçulara təşəkkürlərini bildiriblər. Tədbir gənc əsgərlərin sıra meydanında Vətənə sədaqət andı olan hərbi andı qəbul etmələri və tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən heyətə keçirilmiş tədbirlər nəticəsində İran İslam Respublikası istiqamətindən külli miqdarda - ümumi çəkisi 10 kiloqram 800 qram olan narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzərTAc-a bildiriblər ki, noyabrın 17-də isə heyətə keçirilən qabaqlayıcı əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasına gətirilən 5 kiloqram tiryək və 5,8 kiloqram marixuana dövriyyədən çıxarılıb. Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Vüqar Bayramov Batumidə baş verənlərin detallarını açıqladı

Gürcüstanın Batumi şəhərində "Avropa İttifaqının Şərqi Tərəfdaşlığı" çərçivəsində keçirilən Vətəndaş Cəmiyyəti Forumunda baş verənlər hələ də medianın əsas müzakirə mövzularındandır. Tədbir çərçivəsində Çexiyanın "People in Need" təşkilatının foyədə Azərbaycan əleyhinə plakatlar asması və bunun ardınca qalmaqlın düşməsi isə Azərbaycana qədər uzanan ittihamlarla müşayiət olunur.



Vüqar Bayramov: "Ermənistan tərəfi və rəsmi Yerevanla əlaqə quran, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən bir neçə təşkilat dövlətimiz əleyhinə bəyanatlarının qəbul edilməsinə çalışsa da, bu təxribatların qarşısı alındı"

Tədbirdə baş verənlər haqqında Avropa İttifaqı Şərqi Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov "SƏS" qəzetinə açıqlamasında ilk olaraq tədbir haqqında arayıb verdi: "Vətəndaş Cəmiyyəti Forumu Avropanın ən böyük forumlarından biridir. Artıq 6-cı ildir ki, Avropa İttifaqı Şərqi Tərəfdaşlığı Proqramı çərçivəsində Vətəndaş Cəmiyyəti Forumu təşkil edir. Bundan öncə bu forum Avropa, eləcə də bu proqrama üzv olan ölkələrin bir neçə paytaxtında - Brüssel, Berlində, Stokholmda, Moldovada ... keçirilib. Artıq 6-cı dəfə idi ki, vətəndaş cəmiyyəti qurumları bir yerə yığılırdı. Mən Azərbaycan nümayəndə heyətinin rəhbəri, eyni zamanda forumun həmsədri idim. Azərbaycan nümayəndə heyəti 21 nəfər səsvərmə hüququ olan üzvdən və 5 nəfər müşahidəçidən ibarət idi. Vətəndaş Cəmiyyəti Forumunda əsasən 6 ölkəni - Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Ukrayna, Moldova və eyni zamanda Avropa İttifaqını təmsil edən şəxslər iştirak etdirdilər. Forumda təxminən 400 nəfərə yaxın vətəndaş cəmiyyəti qurumları dəvət olunublar. Hər ölkə üz-

rə milli koordinator, ardınca isə ümumi qurumun idarə heyətinin sədri seçilir. Mən ötən il Moldovada keçirilən forumda milli koordinator seçilmişdim və seçildikdən sonra isə İdarə Heyətinin növbəti yığıncağında - noyabrın sonunda Vilnüsədə - 19 üzv arasında keçirilən gizli səsvermədə ən çox səs yığaraq forumun həmsədri seçildim. Eyni zamanda forumun digər həmsədri, əslən Böyük Britaniyadan olan şəxs idi".

V.Bayramov bildirib ki, forumda diqqəti çəkən məqamlardan biri bizim burada sürprizlə üzləşməyimiz oldu: "Belə ki, forum başlanan gün belli oldu ki, burada artıq Azərbaycanı tənqid edən stendlər var. Bu forumda yalnız Azərbaycanla bağlı Çexiyanı təmsil edən "People in Need" təşkilatı xüsusi bir sərgi təşkil etmişdi. Çox təəssüf ki, bu sərgidə hətta Azərbaycan Prezidenti İlham Əliyevin, o cümlədən Ümum-milli Lider Heydər Əliyevin şəkilləri vurulmuşdu və onların ünvanına arzuolunmayan sözlər yazılmışdı. Biz ilk növbədə orada bu stendlərin yığıldırılmasını tələb etdik. Çünki bu, bizim üçün milli məsələ idi. Bununla bağlı mən bir həm-

sədr, eyni zamanda Azərbaycan nümayəndəliyinin rəhbəri kimi digər həmsədrələ və bu sərgini təşkil edən şəxslərlə danışıqlar apardım. Amma çox təəssüf ki, bizim apardığımız danışıqlar praktiki olaraq heç bir nəticə vermədi. Təbii ki, biz bundan sonra məcburiyyət qarşısında qalıb, Cənab Prezidentin şəkli olan stendləri götürdük, digər stendlərin isə yayılmasının qarşısını aldıq. Praktiki olaraq biz Azərbaycan nümayəndəliyinin təmsilçisi kimi ölkəmizin əleyhinə formalaşdırılan sərginin yayımının qarşısını alınmasını ciddi şəkildə tələb etdik".

V. Bayramov əlavə edib ki, burada digər məqam Azərbaycanla bağlı iki qərəzli bəyanatın qəbul edilməsinə cəhdin göstərilməsi idi: "Bu bəyanatlardan biri, Azərbaycan ərazisində Ermənistanla məxsus helikopterin vurulması ilə bağlı idi. Çox təəssüf ki, Ermənistan nümayəndə heyəti belə bir bəyanat qəbul etmişdi. Onlar bu faktı şişirdərək və kontekstdən çıxararaq Azərbaycan dövlətini tənqid etməyə çalışdılar. Təbii ki, biz bu bəyanatın qarşısını aldıq və nəinki onun qəbul edilməsinə, heç onun müzakirə edilməsinə belə imkan vermədik. Bu bəyanat ümumən Azərbaycanın tənqidi üzərində qurulmuşdu. Beləcə, bu bəyanat forum iştirakçılarının gizli səsverməsindən çıxarıldı. Sonunda bizim digər nümayəndələrlə apardığımız danışıqlar nəticə verdi. Beləcə, həmin bəyanat da təsdiq olunmadı. Praktiki olaraq Ermənistan tərəfi və rəsmi Yerevanla əlaqə quran, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən bir neçə təşkilat dövlətimiz əleyhinə bəyanatların qəbul edilməsinə çalışsa da, bu təxribatların qarşısı alındı".

Samir Feyruzov

"Müxtəlif ölkələrdən kifayət qədər könüllü Avropa Oyunlarında iştirak etmək istəyir"

"MDB-də Azərbaycan ilk ölkədir ki, könüllülükə bağlı qanun qəbul olunub". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. Onun sözlərinə görə, könüllülük hərəkatı hər zaman ölkəmizin gündəmindədir: "Məlumdur ki, Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirilir. Könüllülərimiz bu tədbirlərə cəlb edilir. Hazırda həm Azərbaycan, həm də dünya üçün tarixi bir hadisə ərafındaydıq. Dünyada ilk dəfə Avropa Oyunları Azərbaycanda keçiriləcək. Bu möhtəşəm tədbirdə könüllülərin iştirakına böyük ehtiyac var. Bu istiqamətdə proqram üzrə işlər davam etdirilir. Minlərlə könüllü bu işə cəlb edilib. Nəinki Azərbaycan, hətta başqa müxtəlif ölkələrdən kifayət qədər könüllü buraya gəlib, Avropa Oyunlarında iştirak etmək istəyir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərini, ərizə və şikayətlərini həll olunması üçün müvafiq tədbirlər görürlər. AzərTAc xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 25-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarından olan 40-a yaxın vətəndaşı qəbul edib. Müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, Bakı İslam Universitetinin Lənkəran filialının fəaliyyətinin bərpası, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub. Komitə sədri M.Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib. Qəbul zamanı müraciətlərin bir qismi yerində həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.



"Türkiyə ictimaiyyəti də bunu müsbət qəbul etməz"

Elçin Mirzəbəyli: "Türkiyə bəyan edib ki, Azərbaycan torpaqları işğaldan azad olunmadan Ermənistanla sərhədləri açmayacaqdır"

- Elçin müəllim, Ermənistan-Türkiyə sərhədlərinin açılması üçün Ankarada müəyyən ermənipərəst şəxslərin fəallığı müşahidə edilir. Bunun arxasında Qərbin hər hansı bir təzyiqlərinin dayandığını demək olarmı?



Müsahibimiz politoloq Elçin Mirzəbəylidir

- Bildiyiniz kimi, 2005-ci ildən Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı danışıqlar aparılır. Türkiyənin diplomatik korpusunun nümayəndələri Sürixdə və Vyana-da Ermənistanın ayrı-ayrı təmsilçiləri ilə uzunmüddətli danışıqlar aparıblar. Bunun nəticəsində Suriş pratakolları ortaya çıxdı. İndiki şəraitdə Türkiyənin Ermənistanla sərhədin açılması üçün heç bir şərait yoxdur. Ümumiyyətlə, Türkiyə bəyan edib ki, Azərbaycan torpaqları işğaldan azad olmadan Ermənistanla sərhədləri açmayacaqdır. Yəni bu verilən vəd yerinə yetirilməz və Türkiyənin rəsmiləri öz bəyanatlarının əleyhinə çıxarlarsa, bu da təbii ki, ilk növbədə Türkiyə-Azərbaycan münasibətlərinə neqativ təsir göstərə bilər. Eyni zamanda, Türkiyə ictimaiyyəti də bunu müsbət qəbul etməz. Bu baxımdan, indiki şəraitdə bu istiqamətdə hər hansı bir addımın atılacağına gözləmirəm. Şübhəsiz ki, Sürix protokollarını Türkiyəyə imzaladılan qüvvələr bu protokolun həyata keçirilməsi üçün təzyiqlər edəcəklər. Amma indiki şəraitdə Türkiyəyə müxtəlif məsələlərlə bağlı, məsələn, Suriya, İraq məsələləri və eyni zamanda ölkədaxili proseslərlə bağlı o qədər təzyiqlər var ki, fərqli müstəvidə Ermənistanla sərhədlərin açılması məsələsi bu məsələlərin yanında çox kiçikdir. Türkiyənin bu təzyiqlərdən geri çəkilməsi inandırıcı deyil. Bu baxımdan da, hazırda keçirilən bu tədbirlər nəbz yoxlanılmasına bənzəyir. Bəzi qüvvələr həm Türkiyə ictimaiyyətinin nəbzini yoxlayır, həm də Azərbaycan Türkiyə münasibətlərinə xələl gətirmək üçün müvafiq addımlar atırlar. Bütün bu cəhdlər Türkiyə-Azərbaycan dostluğuna xələl gətirə bilməz.

- Türkiyə-Ermənistan sərhədlərinin açılmasına cəhdlər fonunda Türkiyə hakimiyyətinin susqunluğu təəccüb doğurmur ki?

- Baş verən hadisələrə Türkiyə hakimiyyəti reaksiya verməlidir. Ancaq nə üçün susduğunu müəyyənləşdirmək olmur. Düşünürəm ki, bu məsələyə təkə hakimiyyətin yox, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığından danışan insanların və qurumların da reaksiyasını gözləmək daha doğru olardı.

- Sizcə, sərhədlərin açılmasına cəhdlər Türkiyə-Azərbaycan dostluq və qardaşlığına xələl gətirə biləcək amillər sayıla bilərmi?

- Bu məsələni Türkiyə-Azərbaycan müstəvisinə gətirməzdim. Xalqlararası münasibətlər kifayət qədər yüksəkdir. Vaxtilə Sürix protokolları imzalandığı zaman Türkiyə ictimaiyyətinin məsələyə verdiyi reaksiyanın hər kəs şahidi oldu. Düşünürəm ki, eyni reaksiya istənilən zaman baş verə bilər. Əgər belə bir tədbir Ankara Universitetində keçirilərsə, adekvat tədbirlər Azərbaycan tərəfindən Türkiyədə həyata keçirilə bilər. Türkiyədə bir sıra qüvvələr var ki, onlar ayrı-ayrı fərqli milli kimliklər altında Türkiyə mediasında və universitetlərdə yer alıblar. Bəzi hallarda türk soyadları və adlarının arxasında erməni və digər etnik qrupların olması nəzərə çarpır. Onlar Azərbaycan-Türkiyə münasibətlərinin pozulmasına can atırlar. Təbii ki, bu məsələyə də ilk növbədə Türkiyə dövləti həssas olmalıdır. Eyni zamanda biz də həssas yanaşmalıyıq.

GÜLYANƏ

BATUMİ ÇÖKÜŞÜ

Ötən həftənin sonu Batumidə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına üzv olan ölkələrin Vətəndaş Cəmiyyəti Forumunda baş verənləri yəqin ki, bir çoxları təhlil etdi və bir daha belə nəticəyə gəldi ki, əslində, Azərbaycan hər dəfə bu tipli toplantılarda erməni lobbisinin və bu lobbilə əməkdaşlıq edən xarici təşkilatların, o cümlədən, milli xeyanətkarların "sürprizlərinə" hazır olmalıdır.

Çünki həmin forumun gedişatı da onu göstərdirdi ki, orada bizim dövlətçilik mənafeyimizə qarşı hansısa plan cızılıb. Həmin planların isə Azərbaycanla qarşı işləkli duruma gətirilməsində "sapı özümüzdən olan baltalar" əllərindən gələn hər şeyi etməyə cəhd göstərdilər. İstər radikal müxalifətə aid olan mətbu orqanlarda, istərsə də sosial şəbəkədə bu məsələ ətrafında ölkəmizin əleyhinə elə diskussiyalara başlanıldı ki, kənardan baxdıqda həmin diskussiya aparalarının azərbaycanlı olmadıqları daha qabarıq fonda özünü büruzə verdi.

Xədicə İsmayılın bu məsələdə at çapıb, ağaları qarşısında qasidlik etməsi nəzərlərdən yayınmadı

Erməni lobbisinə xidmət göstərən həmin dəstələr hər anda, hər dəqiqədə Azərbaycana qarşı ifrat dərəcəli hücumlarını başlatdılar. Amma bu hücumlar əlbəttə ki, səmərə vermədi. Siyasiləşmiş QHT-lərin, qondarma hü-



quq müdafiəçilərinin yenidən "siyasi məhbus" məsələsini gündəmə çıxarmaları, boğazdan yuxarı "demokratiya" bağırımları Batumi Forumunda bir daha onların iç üzlerini ifşa etmiş oldu.

Sözsüz ki, Xədicə İsmayılın bu məsələdə at çapıb, ağaları qarşısında qasidlik etməsi nəzərlərdən yayınmadı. Daha dəqiq desək, burada Xədicə İsmayılın var-gəlləri, həmin işdə ona AXCP sədri Əli Kərimlinin tezislər ötürmələri, o cümlədən, sosial şəbəkədəki mənfur qrupların da işə cəlb olunmaları hər şeyi tam çıpaqlığı ilə ortaya qoymuş oldu. O cümlədən, artıq erməni pərəstliyi tam sübuta yetirilmiş Çexiyanın "People in Need" təşkilatı da sözügedən bataqlıqda nə qədər çamura batdığını sübuta yetirdi. Məsələ ondadır ki, Azərbaycan əleyhinə quraşdırılan sərgidə Xədicə İsmayılın "əzabkeş" obrazının polisler arasında ki təsviri o qədər əcaib və süni görünürdü ki, hətta bəzi xarici forum iştirakçıları da adıçəkikən Çexiya təşkilatına öz iradlarını bildiriblər. Bu isə onu sübut edir ki, əslində, həmin cəhdlər Azərbaycan əleyhinə işləyənlərin Batumi çöküşləri idi.

"People in Need" forumda

Dağlıq Qarabağ ermənilərinin "müstəqil respublika"nın nümayəndələri kimi qatılmasını da tələb etmişdi

Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşərdi ki, məhz "People in Need" Ermənistan sevgisi ilə yaşayan, bu ölkənin işğalçılıq siyasətini dəstəkləyən bir qurumdur. Hətta adıçəkikən çex təşkilatı daha öncə həmin forumda Dağlıq Qarabağ ermənilərinin "müstəqil respublika"nın nümayəndələri kimi qatılmasını da tələb etmişdi!!!

Məgər bu faktın özü, yeni Azərbaycan əleyhinə aparılan çirkin kampaniyanı dəstəkləyən dırnaqarası azərbaycanlıların həmin təşkilatın bayrağı altında bu qədər alçaq hərəketlərə yol vermələri hər şeyi demirmidi?!

Ancaq hər şeyə rəğmən, yəni Batumi Forumunda Azərbaycan əleyhinə canfəşanlıq edən xarici təşkilatların, erməni lobbisinin pulu-parası ilə özlərinə həyat quran qondarma hüquq müdafiəçilərinin səsləri elə öz içlərində qaldı. Azərbaycan əleyhinə qətnamə qəbul olunmadı. Əlbəttə ki, oradakı vətənsəvər, dövlətinin imicini heç nəyə və heç kime satmayan digər azərbaycanlı forum iştirakçıların sayəsinə! Bu baxımdan, bir daha qənaətə gələrək deyə bilərik ki, Batumi Forumu milli xeyanətkarların çöküş nöqtəsi oldu. Söz yox ki, bir daha qalxmamaları şərtilə. Çünki bir daha qalxmamağa çalışsalar, ondan daha betəri ilə qarşı-qarşıya qalmalı olacaqlar. Şübhələri olmasın...

Mübariz QULİYEV

Fransadakı Azərbaycan diasporu Bako Saakyanın səfəri ilə bağlı müraciət qəbul edib

Azərbaycanın Fransadakı diasporu erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilmiş və hazırda Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərindəki təcavüzkar-separatçı rejimin rəhbəri Bako Saakyanın Parisə səfəri ilə əlaqədar müraciət qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata əsasən, bu ölkədə yaşayan azərbaycanlılar adından hazırlanmış müraciət Burq Le Valans şəhərinin meriyasına, region departamentinin prezidenti Didier Guillaume, Fransa parlamentinə və senatına təqdim olunub.

Sənəddə separatçı rejim rəhbəri Bako Saakyanın səfərinin beynəlxalq hüququn normalarının pozulması olduğu vurğulanaraq, belə halların Fransa ilə Azərbaycan arasında mövcud dostluq, anlaşmaya kölgə sala biləcəyi qeyd olunub.



Müraciətdə Fransanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıdığı və dəstəklədiyi xatırladılır və bildirilir ki, Burq Le Valans şəhər merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejimlə "Dostluq haqqında bəyanat" imzalaması hüquq normalarına ziddir.

Daha sonra müraciətdə 1988-ci ildə başlanan münəqışə nəticəsində Azərbaycan ərazisinin 20 faizi torpağının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, bir milyona yaxın Azərbaycan vətəndaşının öz doğma torpaqlarından didərgin salınması, 20 mindən çox azərbaycanlı qətlə yetirilməsi, Xocalı soyqırımını, Ermənistanın və Dağlıq Qarabağın həbs düşərgələrində ağılasız təhqir və işgəncələrdən əziyyət çəkən 4 mindən artıq azərbaycanlının taleyinin indiyədək hələ məlum qalması barədə ətraflı məlumat verilir.

Fransadakı azərbaycanlıların müraciətində daha sonra bildirilir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən pislənsə də, işğalçı ölkə dünya birliyinin tələb və çağırışlarına etinasızlıq göstərməkdə davam edir. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində öz əksini tapmış erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılmalarına dair tələblər bu günə qədər yerinə yetirilməmiş qalır.

Fransadakı Azərbaycan diasporu ümid edir ki, münəqışənin sülh yolu ilə həll olunmasında vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa beynəlxalq hüquq normalarından çıxış edəcək. Fransadakı Azərbaycan diasporunun müraciətində belə deyilir: "Bu, həm də ona görə qəbul edilməzdir ki, Azərbaycan öz müstəqillik tarixi ərzində hər zaman Avropanın etibarlı tərəfdaşı olduğunu təsdiqləyib. Biz buna Ukrayna böhranı zamanı bir daha şahid olduq. Lakin buna baxmayaraq, Ukrayna ilə bağlı hadisələrdə Avropanın maraqlarına qarşı çıxan Ermənistanın və onun dəstəklədiyi separatçı bir rejimə Avropanın aparıcı ölkəsi olan Fransanın belə mehribançasına qucaq açması, eyni zamanda, daim Avropanın maraqlarından çıxış edən Azərbaycanı ciddi şəkildə narahat edən addımlar atması anlaşılmazdır".

NƏZAKƏT



Asim Mollazadə: "Türkiyədə erməni lobbisinin fəaliyyəti bu istiqamətdə güclüdür"

"Türkiyə-Ermənistan sərhədinin açılmasını gözləmirəm. Bu istiqamətdə Türkiyənin hökumət rəhbərləri dəfələrlə öz fikirlərini ifadə ediblər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, Türkiyənin sərhədləri Ermənistanın Azərbaycan ərazilərini işğal edəndən sonra bağladığı hər kəsə məlumdur: "Türkiyə heç bir zor tədbiq etmədən bu vasitə ilə Ermənistanı sülhə çağırır: "Türkiyədə erməni lobbisinin fəaliyyəti də bu istiqamətdə güclüdür. Onlar bu mövzunu müstəqil gündəmə gətirməklə iki qardaş dövlət olan Azərbaycan- Türkiyə münasibətlərində şübhə yaratmağa çalışırlar. Ancaq Azərbaycan hər zaman bir millət, iki dövlət amilindən çıxış edib. Ermənilərin, eləcə də onların himayədarlarının bu yöndə addımları heç bir nəticə verməyəcək. Bir sıra dövlətlərdən qardaş ölkəyə təzyiqlər göstərsə də, Türkiyə bütün təzyiqlərin qarşısını almağa qadirdir. O, heç bir halda geriye addım atan dövlət deyil".

MSK-nın növbəti iclası keçirilib

Düən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, öncə MSK-nın 21 noyabr 2014-cü il tarixli iclasının protokolu təsdiqlənib. İclasda 2014-cü il dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. MSK katibi Arifə Muxtarova deyib ki, 84 sayılı Füzuli Dairə Seçki Komissiyası (DSK) üzrə Böyük Bəhmənli kənd bələdiyyəsinə üzvlüyünə namizədliyini irəli sürülmüş Musa İsmayılov namizədliyinin DSK tərəfindən qeydə alınmaması ilə bağlı MSK-ya müraciət edib. Məsələyə MSK Ekspert Qrupunda baxılıb. Məlum olub ki, imza vərəqində ay adlarının yazılışında texniki səhvə yol verildiyi üçün DSK M. İsmayılovun namizədliyini qeyd almayıb. MSK Ekspert Qrupu namizədliyini irəli sürən M. İsmayılovun imza vərəqindəki 34 imzanın etibarlı olduğu qənaətinə gəlib. MSK Ekspert Qrupu DSK-nın qərarının ləğv edilərək M. İsmayılovun namizədliyinin qeydə alınmasını məqbul sayıb. Məsələ MSK-da səsverməyə qoyularaq qəbul edilib. MSK 75 sayılı Lənkəran-Masallı DSK tərəfindən Çərçüvar bələdiyyəsi üzrə namizədliyi qeydə alınmayan İslam Qafarovun namizədliyinin də qeydə alınması barədə də qərar qəbul edilib. MSK 71 sayılı Masallı Kənd DSK tərəfindən Ərkivan bələdiyyəsi üzrə namizədliyi qeydə alınmayan Cəfər Cəfərovun şikayətini isə əsassız sayıb və DSK-nın qərarı qüvvədə qalıb. MSK Ekspert Qrupu tərəfindən araşdırma zamanı imza vərəqindəki 56 imza etibarlı sayılmayıb. Eyni zamanda namizəd üçün imza topladığı iddia edilən şəxsin də imzatoqlama kampaniyasında iştirak etmədiyi üzə çıxıb. MSK 75 sayılı Lənkəran-Masallı DSK tərəfindən Xil bələdiyyəsi üzrə namizədliyi qeydə alınmayan Əlvən Məmmədovun isə namizədliyinin qeydə alınması barədə qərar qəbul edib. Beləliklə, MSK 3 DSK-nın qərarını ləğv edib, 1 DSK-nın isə qərarını qüvvədə saxlayıb. Daha sonra MSK bəzi dairə seçki komissiyalarının tərkibinə də dəyişiklik edib.



Amerikanın sadə vətəndaşları ölkəni öz etirazları ilə çalxalamaq ərəfəsindədirlər

“Demokratiya beşiyi”nin polis orqanları amerikalıların təhlükəsizliyinə təminat vermir

ABŞ-da, Oha-yo ştatının Klivlend şəhərinin xəstəxanasında polisin açdığı atəş nəticəsində daha bir ölüm hadisəsi baş verib. Bu dəfə isə polisin hədəfində 12 yaşlı uşaq olub. Dünya xəbər agentliklərinin yaydığı məlumatda bildirilir ki, 12 yaşlı uşağın ölümünə səbəb onun oyuncaq kimi istifadə etdiyi oyuncaq pnevmatik tapança olub. Belə ki, uşaq meydançasında əlində oyuncaq tapança ilə oynayan uşaq polisin nəzərindən qaçmayıb. Onun öz həmyaşıdları ilə “müharibə” oynadığı zaman yaxınlıqda xidmət aparan polis zabiti həmin tapançanı gerçək silah sanaraq, heç bir araşdırma aparmadan iki dəfə ardıcıl atəş açıb. Nəticədə həmin uşaq xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilsa etmək mümkün olmayıb. Hətta polis belə bir məqamda elə bir aqressiv vəziyyətə olub ki, 12 yaşlı uşağa silahı yerə ataraq, əllərini yuxarı qaldırmaq əmirini verib. Lakin uşaq polis zabitinin ona tuşladığı silahdan vahiməyə düşərək, həmin ərazidən qaçmaq istəyib. Qarın nahiyəsindən iki güllə yarası alan 12 yaşlı balaca qısa zamanda həyatını itirib.



ABŞ vətəndaşları polisi onları müdafiə edən deyil, həyatlarını təhlükəyə atan tərəf kimi görməyə başlayıblar



Maraqlıdır ki, son zamanlar “demokratiyanın beşiyi” adlanan ABŞ-da bu cür hadisələrə tez-tez rast gəlinməyə başlayıb. Hətta vəziyyət o həddə qədər inkişaf edib ki, artıq ABŞ vətəndaşları polisi onları müdafiə edən deyil, həyatlarını təhlükəyə atan tərəf kimi görməyə başlayıblar. Məsələn, buna misal kimi bir müddət öncə ölkənin digər ştatında baş verən hadisəni xatırlamaq kifayət edər. Avqust ayının 9-da Ferqüsson şəhərində baş verən ölüm olayında ərazidə xidmət aparan polis silahsız qaradərili gənci qətlə yetirmişdi. Şahidlərin bildirdiyinə görə, polislə gənc arasında mübahisə baş verib. Lakin gəncin əlini qaldırmasına baxmayaraq, polis ona dəfələrlə atəş açıb. Ancaq hər zaman olduğu kimi, polis bu dəfə də çulunu sudan quru çıxarmağı bacarıb. Ferqüsson polisi belə bir versiya irəli sürüb ki, gənc polisə hücum edib. Hətta polisin gənc qaradərili öldürməsinə əks etdirən kamera görüntüləri də müəmmalı şəkildə yoxa çıxmışdı. Məhz bundan sonra hadisənin şahidi olan bir neçə nəfər polisin yalan danışdığını əsas götürərək, həmin olaydan sonra iğtişaşlar keçiriblər.

Günahkar ABŞ hakimiyətidir

Baş verən bu olay isə iki məqamı özündə kifayət qədər ehtiva edir. Onlardan biri vətəndaşların polisin təhlükəsizliyinə etimadının azalması, ikincisi isə ABŞ-da irqçiliyin artması amildir. Digər tərəfdən, Ferqüsson sakinlərini qıcıqlandıran daha bir məsələ qaradərili gəncin ölümünə səbəb olmuş günahkar polisin məhkəmə tərəfindən günahsız elan edilməsidir. Məsələ ondadır ki, andlılar məhkəməsinin qərarının elan olunmasından sonra şəhərin küçələrinə toplaşmış insanlar buna kəskin etirazlarını bildiriblər. Aqressiv əhval-ruhiyyəli bezi sakinlər hüquq-mühafizə orqanları əməkdaşlarının avtomobillərinə hücumlar edərək onlara tərəf “Molotov kokteylləri” atıblar. Polis də öz növbəsində etirazçılara qarşı amansız tədbirlər görməyə başlayıblar. Bu, həm də onun göstəricisidir ki, bu gün ABŞ-da bu cür olayların baş verməsi həmin ölkənin heç də “demokratiyanın beşiyi” olmadığını sübut edir.

O cümlədən, polisin istər qaradərili gənci öldürməklə məhkəmə tərəfindən günahkar kimi elan olunmaması, istərsə də 12 yaşlı uşağın ölümündə polisin onun əlindəki oyuncaq silahı “gerçək silah sanması” həm də belə qənaətə gəlməyə əsas yaradır ki, bu gün öz vətəndaşlarına bezi ölkələrə getməyi tövsiyə edən, üçüncü ölkələri təhlükəli elan edən ABŞ-ın özündə insanların həyatlarına qarşı təhlükələr yaşadırlar. Bu təhlükəni ABŞ-da artan irqçilik amilləri, cinayətkarlıq halları, həm də digər ölkələrə “insan haqlarından dərs keçən” “demokratik” ABŞ hökuməti yaşadır. Bu baxımdan, artıq proqnoz irəli sürmək mümkündür ki, belə hallardan cana yığılan Amerikanın sadə vətəndaşları ölkəni öz etirazları ilə çalxalamaq ərəfəsindədirlər.

Rövşən NURƏDDİNOĞLU

Elektron tibb problemlərinin elmi əsaslarının öyrənilməsi müasir dövrün tələbidir

Dünən AMEA İnformasiya Texnologiyaları İnstitutunda elektron tibb məsələlərinə həsr olunmuş elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev seminarın elektron-tibb məsələlərinə həsr olunduğunu bildirdi. “Elektron tibb problemləri İnformasiya Texnologiyaları İnstitutunun prioritet elmi istiqamətlərindən birinə çevrilməlidir” - deyə bildirən alim bugünkü məruzəni ölkəmizdə e-tibb sahəsinə ilk elmi yanaşma kimi qiymətləndirdi, elektron tibb problemlərinin öyrənilməsi ilə bağlı elmi araşdırmaların aparılmasının vacibliyini vurğuladı.

R.Əliquliyev bildirdi ki, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əhalinin sağlamlığının monitorinqi üzrə müxtəlif tibbi elektron registrlər, vətəndaşların “elektron sağlamlıq kartı” sistemi və vahid səhiyyə informasiya sisteminin yaradılması bəyan edilmişdir. Həmçinin AMEA rəhbərliyi e-tibb problemlərinin elmi əsaslarının öyrənilməsinə Azərbaycan elmi qarşısına vəzifə kimi qoymuşdur: “Bizim məqsədimiz elmi qurum olaraq cəmiyyət qarşısında bu istiqamətdə təbliğat işi aparmaq, elektron tibbə bağlı əldə olunacaq elmi nəticələri respublikanın bütün ali təhsil və elmi müəssisələrinə çatdırmaq, gənc kadrları bu araşdırmaların aparılmasında iştiraka cəlb etməkdir”.

O, qeyd etdi ki, elektron tibb problemləri üzrə dərin və müfəssəl araşdırma ölkəmizdə bu sahənin inkişafı yönündə mühüm nailiyyətlər əldə olunmasına təkan verəcək. Elektron tibb dünyanın ən perspektivli sahələrindən biridir və informasiya cəmiyyətinin aparıcı ölkələrinin ən böyük nailiyyətləri məhz bu sahəyə aiddir.

Tədbirdə texnika elmləri doktoru, professor Məsumə Məmmədova “Elektron-tibb: məqsədi, mahiyyəti, müasir vəziyyəti, elmi problemləri, perspektivləri” adlı məruzəsini təqdim etdi. Bildirdi ki, müasir dövrdə informasiya texnologiyalarının ən az tətbiq olunan sahələrindən biri də tibbdir. Lakin dünyada gedən qloballaşma prosesi, müasir texnologiyaların sürətli inkişafı və s. tibbdə informasiya texnologiyalarının tətbiqini qaçılmaz etmişdir. Elektron tibb - informasiya-kommunikasiya texnologiyaları (İKT) və tibb sahəsində xidmət göstərilmə prosesinin bütün iştirakçılarının marağı çərçivəsində informasiyanın mübadiləsi üzrə xidmətlərin təşkili və göstərilməsi üçün vasitələr kompleksidir.

E-tibbin meydana gəlməsini təyin edən faktorlardan danışan məruzəçi xəstəliklərin diaqnostikası və müalicəsi üçün yüksək texnoloji avadanlıqların geniş istifadəsi fonunda pasiyentin müalicəsi gedişində formalaşan informasiyanın toplanması, saxlanması və emalı texnologiyalarının cüzi şəkildə dəyişdiyini diqqətə çatdırdı. Bildirdi ki, demoqrafik proseslər - inkişaf etmiş ölkələrdə doğumun aşağı düşməsi, qocalma və yaşlı əhali faizinin artması, inkişaf etməkdə olan dünyada - gənc əhalinin sürətlə artması da mühüm faktorlardır. Dövlətin (səhiyyənin) məqsədi isə ondan ibarətdir ki, cəmiyyətin heç bir hissəsi tibbi xidmətdən kənar qalmasın.

Elektron tibbin yaradılması bir sıra əsas tətbiqi istiqamətlər üzrə əhəmiyyətli nəticələrin əldə olunmasını nəzərdə tutur ki, buraya elektron tibb kartlarının (ETK) tətbiqi, qeydiyyatın aparılması işinin avtomatlaşdırılması, sənədləşmənin, arxivləşdirmənin elektron formada aparılması və s. daxildir. E-tibb sahəsində beynəlxalq təcrübədən danışan məruzəçi qeyd etdi ki, bu sahədə vahid dünya təcrübəsi mövcud deyil: “İnkişaf etmiş ölkələrdə dövlət e-səhiyyənin yaradılmasının müxtəlif modelləri mövcuddur ki, onlar da ölkədə səhiyyənin maliyyələşdirilməsi və təşkili prinsiplərindən asılıdır”. Bildirdi ki, ABŞ, Kanada, Norveç, Finlandiya və s. e-tibb sahəsində mühüm nailiyyətlər əldə edən ölkələrdəndir. O, e-tibbin müxtəlif modellərindən söz açaraq, onların mahiyyəti, mənfəi və müsbət cəhətləri haqqında məlumat verdi.

Məruzəsini Azərbaycanda e-səhiyyənin inkişafı ilə bağlı məlumatlarla davam etdirən M.Məmmədova 2010-cu ilin may ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin yaradıldığını nəzərə çatdırdı. O, e-tibb sahəsində elmi dəstək tələb edən problemlərdən də danışdı. Sonra çıxış ətrafında geniş fikir mübadiləsi aparıldı.

Tədbirin sonunda institutun şöbə müdiri Şakir Mehdiyev 3D-printerləri, bu qurğuların iş prinsiplərinə dair görüntüləri, şöbə müdiri Anar Səmidov isə Adobe MAX, Tachpadlar və s. kimi yeni texnologiyaları əks etdirən maraqlı videoçarxları təqdim etdi. Qeyd edək ki, bu kimi məruzələrin hazırlanmasında əsas məqsəd institut əməkdaşlarını informasiya-kommunikasiya texnologiyaları sahəsində dünya üzrə əldə olunmuş ən son nailiyyətlərlə tanış etmək və elmi seminarların səmərəliliyini daha da artırmaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

“İRƏLİ” İB Azərbaycan Universitetində təqdimatını keçirib

Dünən “İRƏLİ” İB Azərbaycan Universitetində təqdimatını keçirib. SİA-nın məlumatına görə, təqdimatda “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, birliyin üzvləri, Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov və universitetdə təhsil alan gənclər də iştirak edib. “İRƏLİ” İB-in fəaliyyəti haqqında geniş məlumat verilib.

Eyni zamanda Azərbaycan Universiteti layihələri haqqında məlumatlar paylaşılıb. Təqdimat zamanı gənclərlə geniş müzakirələr və diskussiyalar aparıldı, təkliflər səsəndirildi və gənclərin fikirləri öyrənilib. Görüş zamanı həssas qruplarla iş mexanizmi müzakirə olundu və həssas gənc qruplarla iş və sosial işlər istiqamətində yeni təşəbbüslər səsəndirilib. “İRƏLİ” İB-in Azərbaycan Universitetində fəaliyyət göstərəcək yeni koordinasiya təyin olundu. Xatırladaq ki, “İrəli” İB Azərbaycan Respublikasında əsas Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.



Muzey Mərkəzində “Türkiyə rəngləri” sərgisi açılıb

Azərbaycanda Türkiyə Mədəniyyəti Günləri çərçivəsində Muzey Mərkəzində “Türkiyə rəngləri” sərgisinin açılışı olub. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, müstəqillik illərində ilk dəfə olaraq Heydər Əliyev Mərkəzində Azərbaycanca Türkiyə Mədəniyyəti Günlərinin təntənəli açılışı olub. Qeyd olunub ki, Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikin başçılıq etdiyi Türkiyə nümayəndə heyətinin üzvləri Fəxri Xiyabanda Ulu Öndərin məzarı önünə, türk şəhidlərinin abidəsi önünə, Azərbaycan şəhidlərinin məzarları üzərinə tər çiçəklər düzüblər.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ölkəmizdə Türkiyə Mədəniyyəti Günlərini mühüm mədəni hadisə adlandırıb. O, qeyd edib ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşdə mədəniyyət və turizm sahəsində birgə layihələr barədə razılaşmalar əldə edilib, bu layihələrin həyata keçirilməsi ilə məşğul olacaq işçi qrup yaratmaq qərara alınıb. Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov fotoşekillərin və təbiiqi sənət nümunələrinin, gümü, mis, keramika, şüşə məmulatların, qadın baş örtüklərinin və tikmələrin nümayiş etdirildiyi “Türkiyə rəngləri” sərgisindən bəhs edib. Sənətkarlar elə oradaca öz bacarıqlarını göstərblər. Sərgiyə gələnlər mis məcməyidə naxışların necə salındığına tamaşa ediblər. Xüsusi məhlulda basmanaxış texnikasını nümayiş etdirən rəssam sərgiyə gələnlərdə böyük maraq doğurub. Sərgi noyabrın 27-dək davam edəcək.



Azərbaycan Dövlət Gənc Tamaşaçı- lar Teatrında yeni premyera (Günümüzün qorxunc bəlası haqqında “Ağ ölüm”)

Insanları narahat edən məsələlərə öz səhnəsində geniş yer verən, maraqlı tamaşaları ilə seçilən Azərbaycan Dövlət Gənc Tamaşaçıları Teatrı bu ənənəyə sadıq qalaraq yeni tamaşasını öz seyrcilərinə təhvil verməyə hazırlaşır. Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq V. Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilən yeni tamaşa “Ağ ölüm” adlanır. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Gəncləri və yeniyetmələri bu cür qorxulu bələdan çəkəndirmək

məqsədlə hazırlanan tamaşada əsas obrazları əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzəzək Məmmədov, Vüsal Mehreliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaqlar.

Tamaşanın premyerası noyabr ayının 28-də saat 19.00-da olacaq.

Parisdə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyası işə başlayıb



UNESCO-nun baş qərargahında qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 9-cu sessiyası işə başlayıb. Sessiyada ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazadə təmsil edir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, komitənin builki sessiyasında 2003-cü il konvensiyasının gələcək icra mexanizmləri, konvensiyanın implementasiyası üzrə üzv ölkələrin təqdim etdiyi hesabatlar, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş elementlərin hazırkı vəziyyəti, eyni zamanda təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş elementlərin hazırkı vəziyyəti ilə bağlı üzv ölkələrin hesabatlarına baxılacaqdır.

Bununla yanaşı, Qeyri-maddi mədəni irs Fonduna könüllü olaraq verilmiş töhfələr, məşvərətçi və köməkçi orqanların 2014-cü il üçün iş planları nəzərdən keçiriləcək, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı və təcili qorunmaya ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi

üçün ölkələr tərəfindən təqdim edilmiş nominasiyalar barədə yekun qərar qəbul ediləcək. Sessiya zamanı həmçinin qeyri-hökumət təşkilatlarının akkreditə olunması və qiymətləndirilməsi, komitənin növbəti 10-cu sessiyasının keçiriləcəyi tarix və yer və komitənin 10-cu sessiyasının büro üzvlərinin seçilməsi nəzərdə tutulur.

Sessiya işini noyabrın 28-də yekunlaşdıracaq.

Özbəkistan saytında Naftalan kurortu haqqında məqalə dərc olunub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatı dəstəyi ilə podrobno.uz saytında Naftalan kurort-şəhərindən bəhs edən məqalə dərc olunub.

Məqalənin müəllifi Dilnoza Aşurbekova Naftalan şəhəri və burada çıxarılan neftin müalicəvi xüsusiyyətləri haqqında söz açıb. Qeyd edilir ki, Naftalanın tarixi 1873-cü ilə gedib çıxır. O vaxtlar burada əllə neft quyuları qazılırdı. Müəllif yazır ki, Naftalan kurortu 1926-cı ildən fəaliyyət göstərir və burada nevroloji, dəri, uroloji, ginekoloji, ümumiyyətlə, 70-dən artıq xəstəlik müalicə olunur. Hazırda Naftalanda neft vannaları müasir müalicə üsulları ilə birlikdə tətbiq edilir və yaxşı nəticə verir. Naftalanda dünyada yeganə “Çələk muzeyi” yaradılıb. Bu şəhərə çələklə gələnlər əl ağaclarını həmin muzeyə verib gedirlər. Bu da Naftalan neftinin möcüzəli təsirini təsdiq edir. Qeyd edək ki, jurnalist Dilnoza Aşurbekovanın “Bəs siz Naftalanda olmusunuz?” adlı məqaləsi Azərbaycan Mədəniyyət Mərkəzinin 2014-cü il üzrə elan etdiyi “Özbəkistan mətbuatında Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsinə təqdim edilib. Məqalə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: <http://podrobno.uz/cat/podrobno/naftalan/>

Birinci Dünya müharibəsinin 100-cü ildönümü ilə əlaqədar sərgi keçirilib



Birinci Dünya müharibəsinin 100-cü ildönümü ilə əlaqədar “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində sərgi keçirilib və silsilə tədbirlərinin açılışı olub.

Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel öz çıxışında toplaşanlara minnətdarlığını bildirib və Birinci Dünya müharibəsindən danışıb. O, qeyd edib ki, bu müharibə milyonlarla insanın həyatına son qoyub, bir çox dövlətlərə böyük ziyan vurub. Məhz buna görə də XX əsrin bu faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər tez-tez keçirilməlidir. Fransanın Azərbaycandakı səfiri Paskal Monye qeyd edib ki, Fransa ilə Almaniyanı möhkəm dostluq münasibətləri və bir çox sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq birləşdirir.

Sərgidə fransız rəssamı Fernan Zakonun işləri, habelə XX əsrin əvvəllərində və Birinci Dünya müharibəsi dövründə Avropanın həyatını əks etdirən ağ-qara fotoşekillər nümayiş etdirilir. Birinci Dünya müharibəsinin başlanmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində noyabrın 25-də Bakıda Erix Mariya Remarkın eyniadlı romanı əsasında çekilmiş “Qərb cəbhəsində dəyişiklik yoxdur” filmi göstəriləcək, noyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında alman tarixçisi Folker Venorun təqdimatı keçiriləcək, noyabrın 27-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində konsert, noyabrın 28-də isə Jan Klod Leskurun kitabının təqdimatı olacaq.

“Qarabağ atları” adlı sərgi açılacaq

Noyabrın 26-dan 30-dək “Natəvan” qalereyasında latviyalı rəssam Alla Dzevaltovskayanın “Qarabağ atları” adlı sərgi açılacaq. Sərgi “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının “Arts Council Latvia” ilə əməkdaşlığı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin və Litvanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunacaq.

“Arts Council Azerbaijan” öz fəaliyyətində Azərbaycanın mədəni nailiyyətlərinin və milli dəyərlərinin təbliğinə, müxtəlif ölkələrin istedadlı rəssamları arasında mədəni mübadiləyə xüsusi önəm verir. İstedadlı rəssam-animalist Alla Dzevaltovskayanın Azərbaycanda ilk dəfədir ki, keçiriləcək bu sərgisi ölkəmizin milli qürur mövzusu olan Qarabağ atlarına həsr olunub. At mövzusu rəssamın yaradıcılığında xüsusi yer tutur. Onun rəsmlərində atlar azad, inadcıl təsvir olunub. Onlar insanlar kimi hiss etməyi bacarır. Rəssamın əsərlərində atların gözlərində gah kədər, gah darıxma, bəzən isə sevinc yaşları kimi müxtəlif hisslər əks olunub. Gözəllik, incəlik, harmoniya, hərəkət - bütün bunların hamısı onlarda idealdır.

Alla Dzevaltovskayanın işlərində ən başlıcası isə hərəkət və dinamikadır. Atların qaçmasını, dirnaqları ilə vurmasını təsvir edən rəsmlər həqiqətdə olduğu kimi canlı təsiri bağışlayır. Atlar sanki baxışı ovsunlayaraq qalın kətan üzərində üzür və daimi hərəkət effektini yaradırlar.

Müasir dünyada siyasətlə məşğul olmağın öz çətinlikləri var. Böyük dövlətlər bir sıra hallarda öz maraqları üçün başqalarına təsir göstərməyə çalışırlar. Təcrübə göstərir ki, Qərb bu istiqamətdə fəal olub. O, müəyyən ölkələrdə siyasətçiləri özünə "dost edib" hakimiyyətə yiyələnmələrində yardım göstərir, müəyyən müddət bundan yararlanır, sonra kənara da ata bilir. Belə təəssürat yaranır ki, həmin "dostlar" Qərbin geosiyasi maraqları çərçivəsində ona lazımdır. İnsan taleyi, xalqların gələcəyi, dövlətlərin müstəqilliyi havadarları narahat etmir. Bunlar hazırkı tarixin gerçəklikləridir. Buna son qoymağın zamanı çatmayıbmı?

Demokratiya bayrağı altında "dostluq": talesiz siyasətçilər

Keçən əsrin 90-cı illərindən başlayaraq global siyasətdə ciddi dəyişikliklər baş verdi. Sosialist düşərgəsinin dağılması ikiqütblü dünya sisteminin aradan qalxması və birqütblü idarəetmə mərkəzinin formalaşması ilə nəticələndi. Başda Amerika olmaqla Qərb dünyaya öz norma və standartlarını yeritmək prosesini intensivləşdirdi.

Bu, özlüyündə bir sıra ziddiyyətləri və qeyri-müəyyənlikləri meydana gətirdi. Müxtəlif regionlarda münaqişələr ortaya çıxdı, dövlətlərarası ixtilafırlar dərinləşdi. Hiss olunurdu ki, dünyaya təkbaşına ağalılıq etməyin perspektivi yoxdur. Qlobal miqyaslı problemlər meydana gələ bilər. Təcrübə göstərdi ki, bəşəriyyəti doğrudan da ciddi təhlükələr gözləyir.

Bir-birinin ardınca baş verən müharibələr, hərbi güc hesabına müxtəlif ölkələrdə siyasi rejimləri demokratiya adı altında dəyişmək cəhdləri, bunun üçün "rəngli inqilablar"ın ixrac edilməsi mövcud vəziyyəti daha da ağırlaşdırmağa başladı. Buna misal olaraq, "ərəb baharı", "qızılgül inqilabı", "narıncı inqilab", "çətir inqilabı" və başqa terminləri xatırlamaq kifayətdir. Qərb özünü hakimi-mütləq kimi aparır, beynəlxalq hüquq normalarına etinasızlıq göstərir, ikili standartlara əl atır, böhranları qızıdır.

Dünyada çox müəkkəb geosiyasi mənzərə yaranıb. Hazırda həmin vəziyyətdən çıxış yolları tam müəyyənləşdirilməyib. Böyük dövlətlər arasında geosiyasi qarşıdurma isə yeni mərhələyə qalxmaqdadır. Onu fərqləndirən əsas xüsusiyyətlərdən biri tərəflərin bir-birinə güzəştə getməməsidir. Bunun ümumən bəşəriyyət üçün son dərəcə ciddi təhlükə yaratdığına dərk etmək lazımdır. Ancaq, deyərsən, Qərb bu barədə düşünmək istəmir.

İndi dünyanın heç bir dövləti terrordan, narkoticarətin qurbanına çevrilməkdən, daxili münaqişələrdən, separatizmdən tam sığortalanmayıb. Bir sıra regionlarda həll olunmamış münaqişələrin davam etməsi isə yeni ziddiyyət ocaqlarının mövcudluğundan xəbər verir. Görəsən, bütün bunlar insanların nəyinə lazım idi?

Bütövlükdə dünyanın müxtəlif regionlarında idarə olunan xaos yaradılıb. Bu, müəyyən ölkələri çox çətin vəziyyətə salmaqdadır. Maraqlıdır ki, həmin məqsədə çatmaq üçün yerli QHT-lərdən, "təzyiq agentləri"ndən istifadə edilir. Bunların fonunda Qərb özünə siyasətçilər arasında tərəfdaşlar tapır, onların qanunsuz əməllərinə göz



Qərbin dostları:

siyasətin uğursuzluğu

yummaqla belə planlarını həyata keçirməyə çalışır. Bəzi bölgələrdə həmin adamlar hakimiyyət başına gətirilir və onlardan istifadə edilir. Lakin təcrübə göstərdi ki, Amerika "etibarlı dost" adlandırdığı siyasətçiləri bir andaca öz maraqlarına qurban verir. Özü də çəkinmədən və vicdan əzabı çəkmədən. Bunun nümunələri az deyil.

Bu sırada ilk öncə Misirin keçmiş dövlət başçısı Hüsnü Mübarək yada düşür. Onu Ənvər Sədat 1975-ci ildə vitse-prezident təyin edib. 1981-ci ildə isə Ə.Sədat öldürüldükdən sonra ölkəyə başçılıq etməyə başlayıb. Bu, 30 il davam edib. Maraqlıdır ki, öz sələfindən fərqli olaraq, H.Mübarək Qərblə münasibətləri inkişaf etdirib. Xarici siyasətdə ona qarşı demək olar ki, ciddi addım atmayıb. Hətta İraqın Küveytə müdaxiləsi məsələsində Vaşinqtonu dəstəkləyib. Buna görə ABŞ, Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələri Misirin 15 milyard dollarlıq borcunu siliblər.

Prezidentlərin acı sonu: siyasəti dəyişmək zamanı

2005-ci ildə Hüsnü Mübarək 5-ci dəfə Misirin prezidenti seçildi. Onu mütəxəssislər "ərəb dünyasının ən incə siyasətçisi" adlandırdılar (bax: Nərgiz Asadova. Muxammed Xosni Seyid Mubarak / "Vlastg". - 2006. - №45. - s. 52-56). Bununla Misirin keçmiş prezidenti Qərbin dəstəyi ilə uzun müddət hakimiyyətdə qala bildi. Lakin daha maraqlısı odur ki, onun hansısa addımları hava-

darlarının xoşuna gəlmədikdə, ciddi müqavimətlə rastlaşdı.

Qərb ekspertləri bu cür hallara bir neçə misal gətirirlər. 1996-cı ildə o, B.Klintonun Vaşinqtona M.Qəzzafi ilə birgə getmək təklifini rədd edib, Liviya və Fələstin məsələlərində müstəqil qərar qəbul etməyə cəhd göstərərək, ABŞ-ın tələb etdiyi bir neçə fələstinlini onlara verməyib (bax: Barak Barfi. How New is Egypt's "New" Foreign Policy? / "Project Syndicate", 8 iyun 2011).

H.Mübarək üçün bunların nəticəsi çox acınacaqlı oldu. O, hakimiyyətdən devrildi və taleyin hökmünə buraxıldı. Uzun illər xidmət etdiyi dairələr Mübarəki tanımaq belə istəmirlər. Hazırda onun həyatı ilə maraqlanan yoxdur. Amerikanın çoxmilyonluq yardımından istifadə edən, ona qarşı "müsbət biterəflilik" mövqeyini gözləyən (əksər hallarda ərəb ölkələrinin maraqlarına zidd olaraq) keçmiş prezident tam atılmış vəziyyətə düşdü.

Başqa bir misal Eduard Şevardnadzedir. Qərbin postsovet məkanında ən mühüm tərəfdaşı olan Şevardnadze NATO ilə münasibətlərə böyük önəm verirdi. 1998-ci ildən o, radikal qərbyönlü siyasət yeritməyə başladı. ABŞ ordusu təlimçilərini ölkəyə dəvət etdi, Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin çəkilməsinə razılıq verdi (bax: Zeyno Baran. The Baku-Tbilisi-Ceyhan Pipeline: Implications for Turkey / The Baku-Tbilisi-Ceyhan Pipeline: Oil Window to the West. - The Central Asia-Caucasus Institute, Silk Road Studies Program, 2005. - s.103).

Bunlara baxmayaraq, Qərb bu uzunö-

mürlü siyasətçini də tələddüdü etmədən qurban verdi. Bu dəfə "Amerikanın Qafqazdakı dostu" "rəngli inqilabçıların" qurbanı oldu. Onun təhlükəsizliyi təmin edilsə də, ömrünün sonuna qədər aktiv siyasətdən uzaq durdu. Yeni Qərb öz yaxın adamını faktiki olaraq siyasi ölüyə çevirdi.

Uzun müddət Qərbin dəstəyi ilə hakimiyyətdə qalan Pərviz Müşərrəfin də taleyi göz qabağındadır. O, 2008-ci ildə könüllü olaraq istefaya getdi. Bu addımda ona təhlükəsizliyini təmin etmək şərti ilə Qərb ölkələri də təsir göstərmişdi. ABŞ başda olmaqla Qərb açıqca P.Müşərrəfə dəstək verməyəcəyini bildirdi. Bundan sonra onun başına bir çox işlər gəldi. Məhkəməyə verildi, siyasətlə məşğul olmasına qadağa qoyuldu, 2013-cü ilin 10 oktyabrında isə həbs edildi (bax: Natalğə Kuklina, Elizaveta Surnaçeva. Pakistan potərəl prezidenta / Gazeta.ru, 18 avqust 2008).

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç isə bir qədər fərqli "günahları"na görə Qərbin qəzəbinə tuş gəlib. Ölkə ağır sosial-iqtisadi və geosiyasi vəziyyətə düşdüyündən o, Avropa İttifaqı ilə assosiativ üzvlük haqqında sazişi bir qədər təxirə salmağa çalışdı. Dərhal "Maydan hərəkatı" başladı. Qərbin maliyyə dəstəyi ilə minlərlə ukraynalı öz dövlətlərinin taleyi ilə oyun oynadı. Nəticəsi Ukrayna üçün ağır oldu. İndi də ölkənin bütövlüyü, sabitliyi və dövlətçiliyi təhlükə altındadır. Şərqi Avropanın sözdə dost dedikləri bu böyük ölkələrindən birini çəkinmədən öz maraqlarına qurban verdilər.

Siyahını uzatmaq olar. Ancaq vurğulanlar da Qərbin dost deyib, yardım göstərərək sonra taleyin hökmünə atdığı siyasətçilərin acı aqibətini görmək üçün yetərlidir. Öz marağı naminə maddi, mənəvi, ideoloji, hərbi və s. yardımlar etməklə bütöv bir xalqın, millətin, dövlətin gələcəyini risk qarşısında qoyurlar. Milyonlarla insanlar çox çətin vəziyyətə düşür, həyatları puç olub gedir. Hanı burada demokratiya? Doğrusu, bu suala cavab vermək olduqca çətindir.

İsa Qəmbərlə qardaşı mehriban düşmənlər imiş

Rövşən Qəmbər: "Müsavatdan hansı səbəbdən çıxarılmığıma indiyə kimi aydınlıq gətirilməyib"



İsa Qəmbərin qardaşı, Almaniya da yaşayan Rövşən Qəmbər sosial şəbəkədə yazdığı statusda partiyanın hazırkı başqanı Arif Hacıya müraciət edib: "Partiyadan çıxarılmışam, lakin bu barədə mənə məlumat verilməyib. Partiyadan hansı səbəbdən çıxarılmığıma indiyə kimi aydınlıq gətirilməyib. Müsavat partiyasının qurultayında mənə on dəqiqəlik çıxışa imkan yaranmadı və hətta partiyadan çıxarıldığım mesajla yazıldı. Təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmışam haqda yazdığım məktublara cavab verilmədi. Bir daha bilmək istəyirəm, nə zaman siz və mən Skayp və ya WhatsApp ilə danışaraq mənim Müsavat partiyasının üzvü olmamağıma, təzadlı vəziyyətin aydınlaşmasına, partiyanın bölünməsi istiqamətində ədalətsevər müsavatçıların legitim işbirliyinə aid suallarına cavab ala bilərik?"

Müsavata başqanın müavini Gülağa Aslanlı isə R.Qəmbərin bu fikirlərini saymazıya qarşılayaraq bildirib ki, R.Qəmbərin qurultaydan əvvəl də belə bir müraciəti olub: "Bu məsələ qurultaydan əvvəl divanda müzakirə olunub və ona 2009-cu ildə partiyadan öz ərizəsi ilə çıxarılması haqqında məlumat verilib".

Müsavat partiyasının gənclər birliyinin üzvü Səbuhi Məmmədov bizimlə söhbətində bu ziddiyyətli məqama aydınlıq gətirdi: "Rövşən Qəmbərin ən böyük problemi doğma qardaşı ilədir. Onlar arasında olduqca pis münasibətlər var. Səbəb isə odur ki, hələ o vaxt Rövşən bizlərə deyirdi ki, İsa qardaşı olmağıma baxmayaraq, mənim heç bir marağımı təmin etmir, problemlərimlə maraqlanmır. Hətta Müsavatda söz demək imkanlarımı da əlimdən alıb. O, indi xaricdə yaşayır. Fikir verdinizsə, Rövşən Qəmbər qurultayda İsa Qəmbərin namizədi olan Arif Hacıyı yox, Qubad İbadəoğlu dəstəklədi və dedi ki, Qubad İbadəoğlu çox istedadlı, ədalətsevər, ləyaqətli, ingiliscə yaxşı danışan, dünyada ən çox tanınmış, qlobal beynəlxalq təşkilatların işində iştirak etmiş, enerjili gənc vətəndaşlarımızdır, ona görə də hesab edərim, başqan Qubad bəy olmalıdır. Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, hələ qurultaydan öncə İsa Qəmbərin başqanlıqdan getməsinə ən çox istəyən və tələb edən adamlardan biri də qardaşı idi. Hətta bildiyim qədər, o İsa Qəmbərin mobil telefonlarına da aşağılayıcı mesajlar yazaraq onun başqanlıqdan getməsinin vacib olduğunu deyirmiş".

Samir


Vaqif Hacıbəyli: "Əlavə sifariş olmayacaq?"

"Əhrar" Partiyasının sədri Vaqif Hacıbəyli onu və qardaşları Arif Hacı ilə Mustafa Hacıbəyli, eləcə də eks-başqan İsa Qəmbəri ittiham edən narazı müsavatçılara cavab verib. SİA xəbər verir ki, Vaqif Hacıbəyli sözügedən məsələdə qarşı tərəfin həddini aşdığını iztehzal şəkildə bildirib: "Vaqif Hacıbəyli status yazmasın, İsa Qəmbər mövqə bildirməsin, rayon təşkilatları bəyanat verməsin, MNTK sədrini dəyişsin, söyüş söyənlər partiyadan çıxarılsın. Oldu, sonra nə istəyirsiniz? Əlavə bir sifariş olmayacaq?" Qeyd edək ki, başqanlıq seçkisindən sonra bir qrup müsavatçı funksioner "Əhrar" Partiyasının sədrinin Müsavatın daxili işlərinə qarşılığını, bu müdaxilələri isə Arif Hacı ilə Mustafa Hacıbəylinin qardaşı olduğu üçün etdiyini bildiriblər.



Gigiyenik normaları pozan 22 müəssisənin sahibkarı cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin oktyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 22 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Bu barədə AzərTAC-a açıqlama verən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib ki, eyni zamanda, 5 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 18 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Onun sözlərinə görə, ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 358 yeyinti məhsulundan nümunələr götürülüb, onlardan 11-də normadan kənar çıxma qeydə alınıb. Mikrobioloji göstəricilərinə görə müayinəyə verilmiş 409 nümunədən 8-də normadan kənar çıxma aşkar olunub. Şadlıq evlərindən isə 899 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 11 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.



Hafiz Hacıyev: "Görək bu siyasi "məşennik"lərdən hansı qalib gələcək?"

"Müsavat Partiyası dekabrın 10-na planlaşdırdığı aksiyada insan hüquqlarını müdafiə etmək fikrindədirsə, ilk öncə görək İsa Qəmbər kimiləri öz partiya üzvlərinin hüquqlarını pozmasın". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Müsavat Partiyasının dekabrın 10-na planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib. "Mən hələ də başa düşə bilmirəm ki, onlar insan hüquqları dedikdə nəyi nəzərdə tuturlar? Bu şəxslərin özlərinin öyrətdiyi adamlar orada-burada tərxiatla məşğul olublar və layiqli cəzalarını da alıblar. Sadəcə olaraq Qəmbərov İsa çalışır ki, Müsavat Partiyası dağılıb getdiyinə görə, oradakı vəziyyəti ictimaiyyətin diqqətindən yayındırsın. Digər tərəfdən burada Qəmbədə olan erməni diasporasının, ermənilərin, eləcə də müəyyən dairələrin Azərbaycanda qarışıqlıq salmaqdan ötrü ayırıqları pullar uğrunda bir yarış gedir. Bir sözlə, pullar uğrunda artıq ölüm-dirim müharibəsi başlayıb. İsa Qəmbər indi Arif Hacıya önə ataraq pulları onun yeməsinə təklif edib. Əli Kərimov isə zəif insanı yəni, Cəmil Həsənlini ortaya salıb" - deyərək, Partiya sədri fikrini bildirib. Hafiz Hacıyev deyib ki, bu yaxınlarda Cəmil Həsənlili xaricdə oldu və erməni kürekəni ilə birgə müəyyən dairələrdə görüşlər keçirdi: "Bu barədə bizdə çox ciddi məlumatlar var. "Milli Şura" xaricdə özünü göstərmək istəyirdi. Məqsəd isə satqınları və Azərbaycanda nə desələr onu da etməyə hazır olduqlarını bəyan etmək idi. İsa Qəmbər kənarda qaldığını hiss edərək müəyyən dairələrdən aldığı pulların hesabına dekabrın 10-da aksiya keçirməyi planlaşdırdı. Bu şəxslər bir növ özlərini siyasi hərəcə çıxarırlar. Həmin siyasi hərəcənin önündə isə Əli Kərimov gedir. Çünki bu insan hər şeyini hərəcə qoyub. İsa Qəmbər və Arif Hacı isə çalışır ki, Əli Kərimov, Cəmil Həsənlili hərəcədə onların da müştəri olsun. Hər halda gözləyirik, görək bu siyasi "məşennik"lərdən hansı qalib gələcək. Biz onların sonuncu dərslərini verəcəyik".



Arzu Nağıyev: "Dostluq bəyannamə"si adlı sənədin heç bir hüquqi əsası yoxdur"

"Qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saokyan çıxışları ilə yanaşı, qeyri-adekvat bəyannamələri ilə də diqqəti çəkir". Bunu SİA-ya "Trend" Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev Fransada qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saokyan və Fransanın Buk-Bel-Er şəhərinin meri Rişar Malye arasında keçirilən görüşə münasibət bildirərkən deyib. Siyasi ekspert Arzu Nağıyevin sözlərinə görə, Fransa ATƏT-in Minsk Qrupuna daxil olan üç dövlətdən biridir: "Bako Saokyan tanınmayan və dünya tərəfindən qəbul edilməyən hansısa qondarma bir qurumun "prezidenti" qismində Fransaya dəvət olunursa və burada hər hansı bir şəhərin meri ilə "Dostluq bəyannamə"si adlı sənədə imza atırsa, düşünürəm ki, bu sənədin heç bir hüquqi əsası yoxdur. Bu, sadəcə olaraq məntiqsiz və erməni diasporasının, ermənilərin təsiri ilə atılan bir addımdır. Çox güman ki, Fransanın Buk-Bel-Er şəhərinin meri Rişar Malye onlardan maliyyə və digər vəsaitlər almaqla məşğuldur. Əgər biz Fransanın ATƏT-in Minsk Qrupunda aparıcı rolunu və Avropa dövlətlərini təqdim edən bir ölkə nüfuzunu nəzərə alsaq, düşünürəm ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəti ilə bağlı aparılan danışıqların gedişinə mənfi təsir göstərə bilər". ATƏT-in Minsk Qrupu həmsədlərinin vaxtaşırı Dağlıq Qarabağ səfər etmələrinə də toxunan siyasi ekspert bildirib ki, onların bu addımları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətinin həlli istiqamətində heç bir müsbət rol oynaya bilmir: "Son zamanlar ATƏT-in Minsk Qrupu ancaq atəşkəsə nail olmaq istiqamətində müəyyən söhbətlər aparır və çıxışlarında xüsusi olaraq bunu vurğulayırlar. Lakin onlar torpaqların qaytarılması, münasibətin sona çatması, eyni zamanda Dağlıq Qarabağın Azərbaycan ərazisi olması haqqında heç bir bəyanat vermirlər. Onların bu bəyanatları atəşkəs rejiminə xidmət edən bəyanatlardan o tərəfə keçmir. Demək olar ki, son bir neçə ildə bu istiqamətdə ATƏT-in Minsk Qrupunun atdığı addımlar ancaq bundan ibarətdir".



Səxavət Əlisoy: "İsa Qəmbər şərəfinə and içsə, siyasətdən çəkiləcəm"

Müsavat Partiyasının intriqalar pik həddə çatıb. Partiya funksionerləri, başqanlıq keçmiş namizədlər bir-birilərinə qarşı ittihamlar irəli sürməklə Müsavat partiyasını iflic duruma salıblar. Bu dəfə də Səxavət Əlisoy İsa Qəmbərin xələfi Arif Hacıyı müdafiə etməsini birmənalı qarşılamayıb, onu sərt şəkildə ittiham edib. SİA-nın məlumatına görə, Səxavət Əlisoy şəxsi "facebook" hesabında yazıb ki, Arif Hacı şəffaf yolla sədr seçildiyini sübut etməlidir. O, İsa Qəmbərə bir sual və bir vəd də verib: "İsa Qəmbərə bir sual, bir vəd!



1. İsa bəy, Hacıya Müsavat cəməsinin münasibətinin necəliyini çox gözəl bildiyiniz halda, nədən, siyasi reytinginizi zərbə altına qoyaraq, onu müdafiə etdiniz?

2. Vicdanınıza və şərəfinizə and içərək desəniz ki, Hacıyı seçkiləri halallıqla udub, cümlə Azərbaycan xalqının qarşısında şəxsinizdən üzr istəyərək, siyasətdən biryolluq çəkiləcəyimi bəyan edəcəm".

Hüquqi dövlət idarəçiliyində siyasi rəhbərliyin əsas prinsipləri

Hələ 1992-ci ildə Naxçıvanda olarkən Ulu Öndər Heydər Əliyev müraciətlərinin birində demişdir: "Azərbaycandan kənarda - Rusiyada, Ukraynada və başqa respublikalarda ölkənin mötəbər, nüfuzlu ali məktəblərində, elm mərkəzlərində, ali hərbi məktəblərdə təhsil almış və böyük təcrübə toplamış azərbaycanlılar yaşayır. Onları öz vətənlərində müstəqil Azərbaycanın həyatının müxtəlif sahələrində çalışmağa cəlb etmək üçün tədbirlər görmək lazımdır. Yeniləşən, demokratikləşən müstəqil Azərbaycana onlar öz səmərəli fəaliyyətləri ilə çox böyük fayda verə bilərlər.

Bu gün bolşeviklərin və kommunistlərin özünü doğrultmayan təcrübələrindən yenidən istifadə olunmasına yol verilməməlidir. Təəssüf ki, son aylar bu təcrübə respublikada geniş tətbiq edilir.

Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, hər şeydən əvvəl respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, din, təşəbbüskarlıq və sahibkarlıq, mülkiyyətçilik, seçib-seçilmək azadlığından gedir.

Azərbaycanda yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq, bu demokratik azadlıqlara və hüquqlara malik olmalıdır. Əfsuslar olsun ki, bu sahədə də respublikada öten yarım ildə heç bir dəyişiklik baş verməmişdir.

Fikrimcə, yeni müstəqil dövlətin quruculuğu prosesinə vətəndaşların hamısı, əhalinin bütün təbəqələri cəlb olunmalıdır. Yeni müstəqil Azərbaycan bütün Azərbaycan xalqıdır. Hamı onun tərəqqisinə çalışmalıdır. Bu işdə heç kəsə məhdudiyət qoyulmamalıdır.

Son zamanlar Azərbaycanın parçalanmasına yönəldilmiş meyllərin qarşısı qətiyyətlə alınmalıdır. Yaranan problemlər sivilizasiya və demokratik yollarla həll edilməlidir.

Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanması və inkişaf etdirilməsi, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtidir.

Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən mə-

sələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur.

Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yarıdılması obyektiv zərurətdən doğur.

Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Əgər belə partiya yaradılsa, onun fəaliyyətində fəal iştirak etməyə hazırım.

Dərin hörmətlə Heydər Əliyev 24 oktyabr 1992-ci il, Naxçıvan şəhəri".

Ulu Öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda daxili siyasətində aşağıdakılar nəzərdə tutulurdu:

1. Hər kəsin, bütövlükdə xalqın layiqli yaşamasını təmin etmək üçün bütün imkanları, resursları səfərbərliyə almaq, səmərəli istifadə etmək, hamının diqqətini, gücünü, intellektual potensialını bu məqsədə çatmağa yönəltmək. Konkret olaraq:

- insan amilini fəallaşdırmaq, insan fəaliyyəti üçün geniş imkanlar yaratmaq;

- qanun çərçivəsində vətəndaşların bilik və bacarıqlarına, peşələrinə və maraqlarına uyğun olan iş sahələrində çalışmalarına yardım göstərmək;

- dövlət büdcəsinin, maddi nemətlərin böyük əksəriyyətini sosial problemlərin həllinə yönəltmək;

- iqtisadiyyatı insanların firavan yaşamasını təmin etmək məqsədilə sürətlə inkişaf etdirmək. Maddi nemətlər bolluğu yaratmaq və hamının bu nemətlərdən istifadə hüququnu təmin etmək.

2. Azərbaycan xalqının tərkib hissəsini təşkil edən hər bir millətin, etnik qrupun tarixən formalaşmış məxsusi mədəniyyətini qoruyub saxlamaqda və inkişaf etdirməkdə onlara kömək göstərməklə bərabər, bunların hamısının inteqrasiyasından yaranmış ümumi, ortaq mədəniyyətin - Azərbaycan mədəniyyətinin inkişafını təmin etmək.

3. Azərbaycan xalqının vahidliyini, monolitliyini qoruyub inkişaf etdirmək məqsədilə millətlər və etnik qruplar arasında heç bir fərq qoymadan onların hamısına eyni sağlam münasibət bəsləmək. Ən elementar sayıla bilən ayrıseçkilik hallarının dərhal qarşısını almaq.

4. Azərbaycan Respublikası

ərazisinin vahidliyini, bölünməzliyini təmin etmək məqsədilə separatizm hallarının və onu törədə bilən amillərin qarşısını vaxtında almaq.

5. Tarixən formalaşmış mənəvi zənginliklərə qayğılı münasibət bəsləmək, milli-mənəvi mədəniyyətin inkişafına kömək edən tədbirlər həyata keçirmək.

6. Yüksək intellektual səviyyəli, bilikli milli kadrların yetişdirilməsi, tərbiyə olunması, seçilib fəaliyyət sahələrində düzgün yerləşdirilməsi məsələsinə xüsusi diqqət yetirmək. Hamıya eyni tələblə yanaşmaq. Yaxşı işləyən vətəndaşları maddi və mənəvi cəhətdən həvəsləndirmək.

7. Sağlam ailələrin qorunub saxlanmasına, bütün ailələrin sağlamlaşdırılmasına kömək edən bütün imkanlardan düzgün istifadə etmək, ailələrin xoşbəxt yaşaması naminə dövlətin sosial yönümlü proqramlarını hazırlayıb həyata keçirmək.

8. İnsanların intellektual səviyyəsinin daim artırılmasına yönələn təhsil, təlim, tərbiyə, inkişaf, maarifçilik sistemlərini təkmilləşdirmək, zənginləşdirmək, yeniləşdirmək.

Professor Zahid Qaralov yazır ki, Ulu Öndər Heydər Əliyev dəfələrlə bildirdirdi ki, o, son 60 ildə dünya siyasətinin, xüsusilə müasir hərbi potensialı həddindən artıq çoxalmış ölkələrin xarici siyasətində kök salmış "yumruq hökmü"nü qəti əleyhinədir və mümkün qədər bu siyasətin dəyişdirilməsi istiqamətində müstəqil dövlətin başçısı kimi sistemli iş aparacaq. On illik hakimiyyəti dövründə bu yolla getdiyinin canlı şahidləriyik.

Heydər Əliyev müstəqil suveren Azərbaycanın yeni prinsiplər əsasında ilk qurucusudur. O, xarici siyasətin daxili siyasətdən doğduğunu - törəmə olmasını əsas tutaraq, həmişə daxili siyasətdə yalnız elmi prinsiplərə istinad edirdi. Hakim partiya olan Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas istiqamətlərini elə seçmişdir ki, siyasi kurs sosializm cəmiyyətində formalaşmış ictimai münasibətlər sisteminin tədricən dəyişdirilməsinə və yeni qurulacaq sosial-iqtisadi, ictimai-siyasi sistemin bərqərar edilməsinə yönəlsin. Siyasi rəhbərliyin strukturu dəyişdirilsin, Avropa sistemləri təcrübəsinə istinad etməklə, optimal və orijinal, bürokratiyadan azad struktur yaradılsın.

Z.Qaralovun fikrincə, siyasi rəhbərliyin strukturuna bunlar daxil edilmişdir:

1) Yeni şəraitə uyğun olan əsas vəzifələri müəyyənləşdirmək, strateji və taktiki məsələlərin həyata keçirilməsi müddətlərini göstərmək;

2) Siyasi rəhbərliyin əldə edəcəyi nəticələri dəqiqləşdirmək, məqsədi və fəaliyyətin nəticələrini ictimaiyyətin nəzərinə çatdırmaq, əhalini yeni həyat quruculu-



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" istiqaməti çərçivəsində hazırlanıb

ğunda fəal iştirak etməyə hazırlamaq və yönəltmək;

3) Problemlərin optimal həlli yollarını, vasitələrini, forma və metodlarını işləyib hazırlamaq, vətəndaşların bu sahədə maariflənməsini təşkil etmək.

4) Qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, problemlərin düzgün, elmi yolla həllini təmin edə biləcək peşəkar kadrları seçmək, yerləşdirmək, onların fəaliyyətini ciddi nəzarətdə saxlamaq, vaxtaşırı hesabatları dinləyib müzakirə etmək, qiymətləndirmək.

O illəri xatırlayan professor Z.Qaralov yazır: Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq indiki müxalifətdən fərqli olaraq, biz dövlətə, dövlətçiliyə yox, o vaxtkı antimillilə iqtidara müxalifətdə idik. Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə çalışırdıq. İdeyalarımızı, fikirlərimizi öz çıxışlarımızda, məqalələrimizdə, ictimai tədbirlərdə irəli sürürdük. Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum dərəcədə siyasi mədəniyyət göstərmişdik. Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə arxalanaraq Azərbaycanın uğurlu gələcəyinə çalışırdıq.

Azərbaycan xalqı hər şeyi gördü, o vaxt da belə idi, bu gün də belədir. Ulu Öndərin hakimiyyətə gəlməsi, Azərbaycanın rəhbərliyinə gəlməsi, Yeni Azərbaycan Partiyasının ölkədə siyasi proseslərə başçılıq etməsi Azərbaycanın uğurlu təminatçı vətəndaşları başlıca şərt olmuşdur.

1993-2003-cü illər Azərbaycan üçün dirçəliş illəri olmuşdur. Biz bütün çətinlikləri geridə qoyduq, inkişaf yoluna çıxdıq. İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldı və ölkə iqtisadi cə-

hətdən sürətlə inkişaf etməyə başlamışdır. Siyasi proseslər müsbət məcrada inkişaf etməyə başlamışdır. Azərbaycanda siyasi plüralizm, demokratiya, söz azadlığı, fikir azadlığı bərqərar olmuşdur. Azərbaycanda çoxpartiyalı sistem məhz o illərdə yaradılmışdır və bu sistem yaradılmasında Yeni Azərbaycan Partiyasının çox böyük rolu olmuşdur. Yeni bir sözlə, Yeni Azərbaycan Partiyası öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etmişdir. Bu gün biz bunu görürük. Biz bütün vətənpərvər qüvvələrlə əməkdaşlıq etməyə hazırıq. Dəfələrlə müxtəlif tədbirlərdə ölkəmizin siyasi səhnəsində normal, sivil davranış normalının təşkilində təşəbbüskar olmuşuq. Amma əfsuslar olsun ki, bizə radikal mövqedə dayanan qüvvələr bunu hər zaman inkar etmişdir. Halbuki bu, bizə o qədər də lazım deyil. Biz bu gün Azərbaycan cəmiyyətinin bütün təbəqələrini birləşdirən partiyayıq. Biz bu gün nəinki Azərbaycanın, bölgənin ən güclü siyasi qüvvəsiyik. Ancaq bununla yanaşı, biz istəyirik ki, Azərbaycanda siyasi sistem münasibətlər sivil müstəvidə inkişaf etsin, ədavətə son qoyulsun, əsassız ittihamlara son qoyulsun və Azərbaycanın siyasi sistemi təkmilləşsin. Bu, tək bizdən asılı deyildir. İqtisadi islahatlar, siyasi islahatlar, demokratiyanın inkişafı - bütün bunlar bizim işimizdir və biz də bunu təmin edirik. Amma siyasi münasibətlərdə mütarəqqi təcrübənin Azərbaycanda tətbiq olunması tək bizdən asılı deyildir. Bu işlərdə bütün siyasi qüvvələr iştirak etməlidir. Mən ümid edirəm, vaxt gələcək və bu gün bu əməkdaşlıqdan, dialoqdan imtina edən qüvvələr başa düşəcəklər ki, başqa yol yoxdur".

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Bacı məhkum qardaşına telefon gətirdi

Cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə SİA-ya verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən 16 sayılı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əsgərağa Abış oğlu Sadatovun yanına qısamüddətli görüşə gəlmiş bacısı - Cəlilabad şəhər sakini Səyyarə Abış qızı Sadatovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı əl çantasının içərisindən 1 ədəd "Samsung" markalı mobil telefon aparatı, 1 ədəd "Azercell" danışıq kartı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. Qeyd edək ki, Ə.Sadatov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2; 178.2.3; 178.2.4; 313 və 66.3-cü maddələrinə əsasən 5 il müddətinə azadlıqdan məhrum edilib.



Yaponlar suyun altında şəhər salırlar

Yaponiyanın "Shimizu Corp." şirkəti suyun altında nadir ekeoloji xüsusiyyətlərə malik "Ocean Spiral" şəhərinin layihəsini təqdim edib. Təqribən 25,3 milyard dollara başa gələcək şəhərdə beş min insanın yaşayacağı bildirilir. Şirkətin yaydığı məlumatında deyilir ki, layihə əsasən üç hissədən ibarət olacaq. Konstruksiyanın birinci hissəsi 500 metr diametrdə sferadan ibarət olacaq və onun yalnız yuxarı hissəsi suyun üzərində yerləşəcək. Şəkilə görüldüyü kimi, sferadan kənara beş futuristik körpü ayrılır, bir qədər kənarda isə trapesşəkilli üzən sədlər diqqəti cəlb edir. Dairəşəkilli konstruksiyanın mərkəzindəki qüllədə 350 adi və 50 suit kateqoriyalı mehmanxana nömrəsi, 50 min kvadratmetr ərazini əhatə edən apartamentlər, ofislər, həmçinin elmi-tədqiqat mərkəzi yerləşəcək. Sfera aşağı hissədə okeanın 3-4 kilometr dərinliyinə gedən 15 kilometr uzunluğunda spiralla birləşəcək. Spiralın digər başında "yer ferması" adlanan və dəniz dibinin ehtiyatlarını analiz edən tədqiqat mərkəzi yerləşəcək. Layihəyə əsasən, buradakı generatorlar üçün enerji yuxarıdakı isti və dərinlikdə yerləşən soyuq suların fərqi alınacaq. Bundan əlavə, metanogenlərin və distillə edilmiş suyun köməyi ilə karbon qazından alınacaq metandan da enerji mənbəyi kimi istifadə olunacaq. Şirkətin nümayəndələrinin bildirdiyinə görə, layihə 2030-cu ildə həyata keçiriləcəkdir.

SƏS

Son səhifə

26 noyabr



"Prosinecki Azərbaycan millisində 1.5 milyon avro qazanacaq"

Robert Prosineckinin milli komandamızın baş məşqçisi olacağı dəqiqləşib. Qol.Az-ın məlumatına görə, bu barədə Xorvatiya mətbuatı xəbər yayıb. Məlumatda bildirilir ki, Parisdə müzakirələr aparən AFFA nümayəndələri və Prosinecki üç gün əvvəl yenidən bir araya gəlib və razılıq əldə olunub. Xorvatiyalı mütəxəssisin müqaviləyə əsasən 1.5 milyon avro qazanacağı da qeyd olunub. Həmçinin, xəbərdə dekabrın 2-də Prosineckinin təqdimat mərasimi keçiriləcəyi bildirilir.

"Böyük oyun"la bağlı cəzalar açıqlandı

AFFA-nın dünən keçirilən iclasında Azərbaycan Premyer Liqasının 13-cü turunda baş verən hadisələrlə bağlı da müvafiq qərarlar açıqlanıb. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XIII turunun "Xəzər Lənkəran" - "Neftçi" matçında "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 16-cı dəqiqəsində "Neftçi" klubunun 1 nömrəli futbolçusu Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydanı kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Oyunun 45+2-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 7 nömrəli futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydanı kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. Oyunun 74-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun 22 nömrəli futbolçusu Əfran İsmayilov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydanı kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. Oyun 50-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Elnur Allahverdiyev ikinci sarı vərəqə alaraq meydanı kənarlaşdırılıb. Oyun bitdikdən sonra isə o, AFFA, PFL və hakimi təhqir edib. Bu səbəbdən də adicəkilən futbolçu 6 oyunluq cəzalanıb, klub 5200 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə klub 2000 manat cərimələnib.



"Qarabağ" Fransaya yollandı



Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Sent-Etyen" in qonağı olacaq "Qarabağ" klubu dünən Fransaya yola düşüb. Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi çarter reysi ilə Sent-Etyen şəhərinə yollandı. Son Azərbaycan çempionu Fransaya tam heyətlə gedib. Zədə səbəbindən "Sent-Etyen"lə görüşdə oynamayacaq Reynaldo, Çumbinyo və Danilo Diaş, eləcə də komandaya gec qoşulduğuna görə Avroliqadan kənar qalan İnnosent Emeqara da Fransaya aparılıb. Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Sent-Etyen" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

"Atletico Madrid" 18 yaşlı hücumçunu istəyir

PSV Eindhoven klubunun son dövrdə yetişdiriyi perspektivli futbolçulardan olan Zəkəriyyə Bakkalı karyerasını İspaniyada davam etdirə bilər. Belçika vətəndaşı olan 18 yaşlı hücumçu ilə "Atletico Madrid" ciddi maraqlanır. Ötən yay PSV-nin təklif etdiyi yeni müqavilədən imtina etmişdi. Belçika mətbuatı iddia edir ki, Simeonenin komandası yanvarda Bakkalı ilə heyətini gücləndirəcək. Klub da "rəhbərliyin qərarına hörmət etmədiyi üçün" gənc forvardı satmağı nəzərdən keçirir.



TOPLU SMS

"Aztelekom" İB müştərilərinizin Sizə daha yaxın olması üçün Toplu SMS xidmətini təklif edir

Kampaniyalar və endirimlər
Korporativ tədbirlərə dəvətlər
Ödənişlər haqqında məlumatlar
Bayram və doğum günü təbrikləri və s.

Bu xidmət vasitəsilə mobil telefon istifadəçisi olan müştərilərinizə lazımı məlumatı qısa zamanda çatdırma biləcəksiniz



Mesajlarınızı bir anda minlərlə ünvana çatdırın, müştərilərin rəğbət və məmnuniyyətini qazanın, rəqiblərdən öndə olun!



iPTV

"107" SMS xidməti



SMS

www.aztelekom.org

012 122
QAYNAR XƏTT

"Aztelekom" İB

www.facebook.com/AztelekomIB
aztelekom@aztelekom.net

Az 1122, Bakı şəhəri, Tbilisi 187
(+994 12) 344 00 00

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətname: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500